



XALQ QƏZETİ

№ 287 (28963) 20 dekabr 2018-ci il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib

□ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Sergey Morozovun bu vəzifəyə təyin olunmasından keçən qısa bir müddət ərzində Azərbaycana səfər etməsindən məmnunluğunu bildirdi və bunu uğurlu əməkdaşlığımızın təzahürü kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanla Həştərxan arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edərək, bu gün əməkdaşlığın genişləndiyini və birgə layihələrin həyata keçirildiyini vurğuladı və bütün bunların Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirdi. Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin fəaliyyət göstərdiyini, Bakıda da Həştərxan İşgüzar Mərkəzinin inşasına başlanıldığını qeyd edən dövlətimizin başçısı təhsil, mədəniyyət sahələrində əməkdaşlığın yaxşı səviyyəsindən məmnunluğunu ifadə etdi və turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin mövcud olduğunu dedi. Prezident İlham Əliyev bir daha Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlığın uğurlu və davamlı şəkildə inkişaf edən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini bildirdi və ikitərəfli əlaqələrimizin genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və müxtəlif beynəlxalq səviyyədə təmaslarının rolunu xüsusilə olaraq qeyd etdi.



Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən

Sergey Morozov Rusiya Prezidenti Vladimir Putinin Xəzəryanı ölkələrlə əməkdaşlığın genişləndirilməsi barədə tapşırıqlar verdiyini qeyd

edərək ilk səfərini Azərbaycana həyata keçirdiyini məmnunluqla vurğuladı. O, nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə



görə minnətdarlığını bildirərək Bakıdakı inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurlu inkişaf etdiyini deyən Sergey Morozov bunun Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı işinə xidmət etdiyini bildirdi.

Sonra Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozov Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlığın inkişafına və dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Prezident İlham Əliyevə "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordenini təqdim etdi.

Sonda xatirə şəkl çəkdirildi.

AZƏRTAC

Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımını alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilsin.

2. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən

5,0 (beş) milyon manat ayrılınsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsindən irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımını alan ailələrin hesablarına köçürülməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2018-ci il

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayına

Hörmətli qurultay iştirakçıları!

Sizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının öz işinə başlaması münasibətilə səmimi salamlayıram.

Özündə minlərlə sahibkarlıq subyekti, o cümlədən 70-dək iqtisadi, sosialyönümlü assosiasiya və ittifaqı birləşdirmiş Azərbaycan Sahibkarlar Konfederasiyası ölkəmizdə iş adamlarının maraqlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən əsas ictimai təşkilatlardandır. Ölkəmizin iqtisadi inkişafında onun özünəməxsus mövqeyi vardır.

Hazırkı mərhələdə başlıca məqsədlərimizdən biri milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və dünya iqtisadi sistemində səmərəli integrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkəmizin dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdir. Bu istiqamətdə post-neft dövrü iqtisadiyyatının müxtəlif sahələr üzrə

inkışafı və biznes mühitinin yaxşılaşdırılması üçün respublikamızda mühüm addımlar atılır.

İslahatların müvəffəqiyyətlə aparılması və müxtəlif sahələri əhatə edən dövlət proqramlarının, genişmiqyaslı infrastruktur layihələrinin uğurlu icrası ölkəmizi nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtmışdır. Aparılan islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilmişdir. 2018-ci ilin oktyabrında Dünya Bankının yaydığı "Doing Business 2019" hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda 2017-ci ilə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşan Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir. Belə yüksək nəticə məhz son illər gerçəkləşdirdiyimiz islahatlar sayəsində mümkün olmuşdur.

Iqtisadiyyatın neftdən asılılığının azaldılması

və rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasını, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasını qarşıdakı illərdə strateji hədəflərimizdən biri olaraq müəyyən etmişik. Hazırda qeyri-neft sənayesi və kənd təsərrüfatı sahələrində qazanılan nailiyyətlər sahibkarlara biznes fəaliyyətini genişləndirmələri üçün əlavə stimül yaradır. Milli iqtisadiyyatın dayanıqlı inkişafında sahibkarlığın əhəmiyyətli rol oynayacağına əminliyimi ifadə edirəm.

Ümidvaram ki, qurultay zamanı çağırışlarına və milli inkişaf prioritetlərinə uyğun qərarları ilə qurumunuzun öz gələcək fəaliyyətinin daha səmərəli təşkili və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi işinə töhfəsini verəcəkdir. Bu yolda hər birinizə uğurlar arzulayıram.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2018-ci il



AVROPA PARLAMENTİNİN İLLİK HESABATI:
Azərbaycanın təşəbbüsləri və mövqeyinin möhkəmlənməsi

» 4



Kollektiv dövlət dəstəyini yüksək qiymətləndirir

» 6



Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayı keçirilib

» 7



Nazir:
2018-ci ildə özünüməşğulluq proqramı çərçivəsində 35 milyon manat vəsait ayrılıb

» 8

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

□ **Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.**

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasın gündəliyinə əsasən Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi, investisiya siyasəti, valyuta vəsaitinin idarə edilməsi və digər məsələlər müzakirə olunub.

Dövlət Neft Fondu tərəfindən Fondun 2019-cu il üçün büdcə layihəsi barədə təqdim edilən məlumata əsasən 2019-cu ildə Dövlət Neft Fondunun büdcəsinin baza göstəricisi olan 1 barel neftin ortaillik ixrac qiyməti növbəti il üçün dövlət büdcəsi ilə eyni - 60,0 ABŞ dolları səviyyəsində götürülüb. Bu göstəriciyə uyğun olaraq Fondun 2019-cu il üzrə büdcə gəlirlərinin ümumi həcmnin 15 450,1 milyon manat, büdcə xərclərinin 11 595,2 milyon manat təşkil etməsi və Fondun büdcəsində 3 854,9 milyon manat profsitin yaranması proqnozlaşdırılıb.

Dövlət Neft Fondunun 2019-cu il üçün investisiya siyasətinin müzakirəsi zamanı qeyd edilib ki, Neft Fondunun növbəti il üzrə investisiya portfelinə xarici valyutalarda ifadə

olunan aktivlərin çəkisi ABŞ dollarında 50 faiz, avroda 35 faiz, İngilis funt sterlinqində 5 faiz, digər valyutalarda isə 10 faiz səviyyəsində olması proqnozlaşdırılıb.

Xərclərin strukturunda məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə əlaqədar bəzi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər 200,0 milyon manat, Neft Fondundan dövlət büdcəsinə transferin yuxarı həddi 11 364,3 milyon manat, Fondun idarə edilməsi ilə bağlı xərclər 30,9 milyon manat məbləğində olması proqnozlaşdırılıb.

Eyni zamanda, iclasda Fondun 2019-cu ilin büdcə layihəsinə dair Azərbaycan Respublikası Hesablama Palatasının rəyi müzakirə edilərək irəli sürülən nəticə və tövsiyələrin baxılmasına dair tapşırıqlar verilib.

Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalarda dəyişikliklərin edilməsi barədə təklifləri müzakirə olunub və Şuranın üzvləri tərəfindən irəli sürülən təklif və tövsiyələrin



nəzərə alındığı bildirilib.

Müzakirələrin nəticəsi olaraq, Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirlərinin 15 450,1 milyon manat, xərclərinin 11 595,2 milyon manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 milyon manat məbləğində müəyyən edilməsi məqsəduyğun sayılıb və müvafiq olaraq Dövlət Neft Fondunun 2019-cu il büdcə layihəsi, o cümlədən investisiya siyasəti daxil olmaqla, Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər

smetasının layihələri məqbul hesab olunaraq, təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

Həmçinin Dövlət Neft Fondunun valyuta vəsaitinin idarə edilməsi qaydalarının təkmilləşdirilməsi məqsədilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"nda təklif edilən dəyişikliklər məqbul sayılıb və bu dəyişikliklərin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə olunub.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 535

“Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabət sənədi kimi ucootu Qaydaları”nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 39 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 194, № 7, maddə 897) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin nümunəsi”ndə “ACTIVITY IN THE TERRITORY” sözləri “ACTIVITY WITHIN THE TERRITORY” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin nümunəsi”ndə “ACTIVITY IN THE TERRITORY” sözləri “ACTIVITY WITHIN THE TERRITORY” sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV,
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 536

“Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin, Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydasının, Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydaların, Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydasının, Dövlət arxiv fondunun sənədlərindən istifadə Qaydalarının və Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1257-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan

Bakı şəhəri, 18 dekabr 2018-ci il

Respublikası Prezidentinin 2018-ci il 18 oktyabr tarixli 576 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (II kitab), maddə 221; 2003, № 6, maddə 342; 2004, № 4, maddə 287; 2005, № 1, maddə 49, № 2, maddə 122; 2006, № 2, maddə 185, № 10, maddə 903; 2010, № 3, maddə 263, № 12, maddə 1123; 2015, № 10, maddə 1223; 2016, № 9, maddə 1585; 2018, № 2, maddə 1949) ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”nin 2.11-ci bəndinə “Azərbaycan Respublikasının” sözlərinə sonra “prokurorluq orqanlarının, habelə” sözləri əlavə edilsin.

Novruz MƏMMƏDOV,
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 537

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret səhələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli, “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11 oktyabr tarixli 416 nömrəli qərarlarında dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” 2017-ci il 10 noyabr tarixli 482 nömrəli Qərarının ləğv edilməsi barədə

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953,

№ 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484, № 9, maddələr 1720, 1725, 1754, № 10, maddələr 1898, 1926, 1930, № 11, maddələr 2162, 2180; 2018, № 3, maddə 620, № 4, maddə 835, № 5, maddə 1139, № 7 (II kitab), maddə 1638, № 8, maddə 1806; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 2 oktyabr tarixli 426 nömrəli, 15 oktyabr tarixli 447 nömrəli, 24 oktyabr tarixli 463 nömrəli, 30 noyabr tarixli 516 nömrəli və 1 dekabr tarixli 521 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 29.4-29.9-cu bəndlər ləğv edilsin;
1.2. 36-ci hissədə “Müəllif Hüquqları Agentliyi” sözləri “Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmununda 36.6-36.12-ci bəndlər əlavə edilsin:

36.6.	Əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
36.7.	İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciətin və sənədlərin qəbulu

Bakı şəhəri, 18 dekabr 2018-ci il	
36.8.	Lisenzia müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
36.9.	İxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent verilməsi üçün müraciətin və sənədlərin qəbulu
36.10.	Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
36.11.	Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi
36.12.	Audiovizual əsərin, fonogramın, kompüter programının, məlumat toplusunun, kitabın nüsxələrinə nəzarət markasının verilməsi

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 oktyabr tarixli 416 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1881) ilə təsdiq edilmiş “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın 3.8-ci bəndində “Müəllif Hüquqları Agentliyində” sözləri “Əqli Mülkiyyət Agentliyində” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 noyabr tarixli 482 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2146) ləğv edilsin.

Novruz MƏMMƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 538

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 80 nömrəli, “Əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında Şəhadətnamənin nümunəsi”nin təsdiq edilməsi barədə” 2008-ci il 21 iyul tarixli 164 nömrəli, “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli, “Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 18 sentyabr tarixli 145 nömrəli, “Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 18 sentyabr tarixli 146 nömrəli, “Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 39 nömrəli, “İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 12 aprel tarixli 63 nömrəli, “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının kollektiv əsasında idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli, “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 10 noyabr tarixli 183 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 550; 2008, № 7, maddə 673; 2009, № 1, maddələr 32, 34; 2015, № 2, maddə 227, № 7, maddə 886; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 dekabr tarixli 518 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Mikroorqanizmlər və parazitlər xəstəliklərinin törədiciləri ştammlarının Milli Kolleksiyaşının yaradılması və fəaliyyəti Qaydaları”nın 2.7-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Əqli Mülkiyyət Agentliyinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 iyul tarixli 164 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 684; 2018, № 8, maddə 1809) ilə təsdiq edilmiş “Əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında Şəhadətnamənin nümunəsi”ndə “MÜƏLLİF HÜQUQLARI AGENTLIYI” sözləri “ƏQLİ MÜLKİYYƏT AGENTLIYI” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 743; 2014, № 5, maddə 576) ilə təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.2-ci bənddə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Əqli Mülkiyyət Agentliyinin” sözləri ilə əvəz edilsin;

3.2. 2.3-cü bəndin on üçüncü abzasında “Komitəyə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin;

3.3. 3.1-ci bəndin dördüncü cümləsində, 3.2-ci bəndin birinci abzasının birinci cümləsində və dördüncü abzasında, 3.3-cü bəndin birinci və ikinci cümlələrində, 3.5-ci və 4.3-cü bəndlərin birinci və ikinci abzaslarında, 5.3-cü və 5.4-cü bəndlərdə ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

3.4. Qaydalara 1 nömrəli əlavədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə və “AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 124” sözləri “ünvan” sözü ilə əvəz edilsin;

3.5. Qaydalara 2 nömrəli əlavədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” sözləri ilə və “Azerbaijan Republic State Committee on Standardization, Metrology and Patents” sözləri “Intellectual Property Agency of the Republic of Azerbaijan” sözləri ilə əvəz edilsin;

3.6. Qaydalara 3 nömrəli əlavədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə və “AZ1078, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 124” sözləri “ünvan” sözü ilə əvəz edilsin;

3.7. Qaydalara 4 nömrəli əlavədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə və “AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 124” sözləri “ünvan” sözü ilə əvəz edilsin;

3.8. Qaydalara 5 nömrəli əlavədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə və “AZ1078, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 124” sözləri “ünvan” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 sentyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 749) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.4-cü bənddə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) Apellyasiya şurasına” sözləri “Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasına (bundan sonra – Apellyasiya şurası)”

Bakı şəhəri, 18 dekabr 2018-ci il

sözləri ilə əvəz edilsin;

4.2. 2.4-cü bəndin ikinci cümləsində “Komitənin” sözü “Əqli Mülkiyyət Agentliyinin (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

4.3. 3.2-ci bəndin dördüncü cümləsində, 3.5-ci bəndin ikinci abzasında və 4.3-cü bənddə ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 sentyabr tarixli 146 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 750) ilə təsdiq edilmiş “Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.3-cü bənddə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə)” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

5.2. 2.1-ci bəndin birinci cümləsində, 2.2-ci bəndin birinci abzasında, 2.3-cü bəndin dördüncü abzasında, 3.1-ci bəndin dördüncü cümləsində, 3.2-ci bəndin birinci abzasının birinci cümləsində, ikinci abzasının ikinci cümləsində, üçüncü abzasında, 3.3-cü bəndin birinci cümləsində və 3.4-cü bənddə ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 159) ilə təsdiq edilmiş “Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyatı alınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.3-cü bənddə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə)” sözləri “Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

6.2. 2.1-ci bəndin birinci cümləsində, 2.2-ci bəndin birinci abzasında, 2.3-cü bəndin üçüncü abzasında, 3.1-ci bəndin dördüncü cümləsində, 3.2-ci bəndin birinci abzasının birinci cümləsində və ikinci abzasının ikinci cümləsində, 3.3-cü bəndin birinci cümləsində ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 aprel tarixli 63 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 357; 2014, № 5, maddə 580) ilə təsdiq edilmiş “İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2.2-ci bənddə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (bundan sonra – Komitə)” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

7.2. 2.3-cü bənddə “Komitəyə” sözü “Agentliyə” sözü ilə əvəz edilsin;

7.3. 2.6-cı bənddə, 4.2-ci bəndin birinci və üçüncü cümlələrində, 4.3-cü bəndin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

7.4. Qaydalara 1 və 2 nömrəli əlavələrdə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Əqli Mülkiyyət Agentliyinə” sözləri ilə və “AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 124” sözləri “ünvan” sözü ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 859; 2017, № 12 (II kitab), maddə 2506; 2018, № 8, maddə 1809) ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının kollektiv əsasında idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın 1.2-ci bəndində “2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi”nin 3.1.23-3.1.29-cu” sözləri “2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”nin 3.1.28-3.1.32-ci” sözləri ilə əvəz edilsin.

9. “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 noyabr tarixli 183 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1065; 2013, № 3, maddə 349, № 6, maddə 724; 2014, № 7, maddə 901; 2018, № 9, maddə 1949) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2-ci hissədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilsin;

9.2. həmin Qərarla təsdiq edilmiş “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları” üzrə:

9.2.1. 2.1-ci bəndin birinci cümləsində “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə)” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin (bund



□ **Son illər beynəlxalq təşkilatların Azərbaycanla bağlı ədalətli mövqə tutması bir tendensiya halını alıb. Bu, qəbul edilən sənədlərdə də öz ifadəsini tapmaqdadır. O cümlədən Avropa İttifaqında təşkilatın getdikcə daha böyük miqyasda Azərbaycan haqiqətlərini etiraf etdiyini ifadə edən sənədlər qəbul edilir. Onlardan biri bu il dekabrın 12-də qəbul edilib. Həmin sənəd Al-nin illik fəaliyyəti ilə bağlı analitik-proqnostik müddəaları özündə ehtiva edən hesabat-məruzədir. Burada göstərilir ki, Al tərəfdaş dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Yeni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münakaşəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn hamılıqla tanınmış normaları və prinsiplərinə uyğun həll edilə bilər. Bu, çox vacib məqamdır. Eyni zamanda, sənəddə qlobal miqyasda gedən proseslərə Al-nin baxışları və yaranmış vəziyyətin mümkün inkişaf istiqamətləri əks olunub. Yeni məsələyə bütövlükdə dünyanın geosiyasi mənzərəsi prizmasından nəzər salmaq imkanı vardır. Məhz bu kontekstdə biz sənəddə yer almış müddəalar üzərində daha geniş dayanmağa ehtiyac görüldü.**

Hesabat sənədi: realıq və etiraf

Bugünlərdə Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qurumun xarici əlaqələr komitəsinin hazırladığı "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat" dinlənilib. Hesabat-məruzə 29 maddədən ibarətdir. Bir neçə bənddə ümumi prinsiplər əks edilib. Məruzəçi xarici əlaqələr komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister olub. Dekabrın 12-də həmin sənəd Avropa Parlamentində böyük səs çoxluğu ilə qəbul edilib (bax: Annual report on the implementation of the Common Foreign and Security Policy (2018/2097(INI)) / europarl.europa.eu, 26 noyabr 2018).

Məruzə ekspertlərin diqqətini iki aspektdə cəlb edib. Hər şeydən öncə, Avropa İttifaqının bir təşkilat olaraq xarici siyasət istiqamətində yeritdiyi kursun reallaşmasını necə qiymətləndirməsi maraq doğurur. Çünki mütəxəssislər bütövlükdə bu təşkilatın siyasi aqibəti haqqında fərqli proqnozlar verirlər. Ümumi mənzərənin Al-nin daxilində necə qiymətləndirildiyi əhəmiyyətlidir. İkinci aspekt Al-nin müxtəlif regional münakaşələrin həllinə Brüsselin münasibəti maraq doğurur.

Bu prinsiplərin fonunda Al-nin, ümumiyyətlə, yeni müstəqil ölkələrlə bağlı siyasəti üzərində düşünmək olar. Bu məsələ də uzun illər son dərəcə aktual məzmun kəsb etməyə başlayıb. Səbəbi ondan ibarətdir ki, xüsusilə, postsovet məkanında əhəmiyyətli geosiyasi və siyasi proseslər daha da aktivləşib. Meydana çıxan faktorların obyektiv qiymətləndirilməsi və uyğun

nəticələrin əldə edilməsi mühüm əhəmiyyət kəsb edir.

Avropa Parlamentində sənədin böyük səs çoxluğu ilə qəbulu təsadüfi deyil. Pərdəarxası proseslərdə millətlərin öz müqəddəratını təyinetmə prinsipi ilə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi arasında gərgin mübarizə gedib. Bir sıra ermənipərəst deputatlar özünütəyinetmə hüququnu süni şişirtməyə cəhd göstərib. Onlar 2017-ci ildə ciddi məğlubiyyətə uğramışdılar. O zaman Avropa İttifaqının Brüsseldə keçirilən "Şərq tərəfdaşlığı" sammitinin birgə bəyannaməsində tərəfdaş ölkələrin hər birinin suverenliyini, ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərinin toxunulmazlığı yer almışdı. 2018-ci il dekabrın 12-də qəbul edilən sənəd bunun məntiqi davamıdır.

Bununla yanaşı, yeni qəbul edilən sənəddə mühüm bir məqam da öz ifadəsini tapıb. Biz, bütövlükdə Avropa İttifaqının geosiyasi proseslərə yanaşmasında özünü göstərən prinsipləri nəzərdə tuturuq. Bu təşkilat son illər qlobal miqyasda baş verən dəyişikliklərdən müəyyən nəticələr çıxarmağa başlayıb ki, bu da sənədin giriş hissəsində yer almış müddəalarda özünün konkret ifadəsini tapıb.

Al hesab edir ki, təhlükəsizlik sferasında vəziyyət qeyri-stabilidir. O, gözlənilməzlik, qeyri-müəyyənlik və öncədən proqnozlaşdırılmayan proseslərin meydana çıxma bilməsi ilə xarakterizə olunur. İkinci dünya müharibəsindən sonra bu cür riskli mənzərə yaranmamışdı. İndiki dünyada dövlətlərarası münakaşələr, təbii fəlakətlər, terrorizm, baş tutmayan dövlətlər, kibernetik hücumlar və hibrid müharibələr adı hala çevrilib. Bu vəziyyət Al üçün iki məsələni daha da aktuallaşdırıb: birincisi, təşkilatın özünün təhlükəsizliyinin təmini; ikincisi, Al-yə qonşu ölkələrlə münasibətlərin konstruktiv

Azərbaycanın təşəbbüsləri və mövqeyinin möhkəmlənməsi

məcəradə inkişafına nail olunması. Bu zaman Brüssel hesab edir ki, Al öz maraqları və dəyərlərini qorumaq kimi böyük məsuliyyət daşıyır.

Deməli, sənəddə faktiki olaraq qonşu ölkələrlə münasibət Al-nin tələyüklü problemi statusunda müəyyən edilir və təşkilatın bunun məsuliyyətini daşdığı vurğulanır. Məsələnin bu müstəvidə qoyuluşu Al-nin qonşu ölkələrlə münasibətləri məsələsini Brüsselin xarici siyasətinin prioritetlərindən biri kimi qəbul etdiyini ifadə edir. Həm də bu məqam Al-nin strateji məqsədləri sırasında yer alır. Bu o deməkdir ki, qonşu ölkələrlə əlaqələr məsələsi öləri xarakter daşımayıb, əksinə, artıq Al-nin ümumən strateji fəaliyyət doktrinasının əsas müddəalarından biri statusunu alır. Daha konkret ifadə etsək, Brüssel Al-nin təhlükəsizliyini ancaq qonşu ölkələrlə münasibətlərin necə olacağı ilə bağlıdır. Eyni zamanda, Avropa İttifaqı öz maraq və dəyərlərinin təmin edilməsini fəaliyyətinin başlıca şərti olaraq görür. Bu da onu deməyə əsas verir ki, Al qlobal geosiyasətdə ayrıca söz sahibi olmaq iddiasından əl çəkmək fikrində deyil.

Bələ bir məqsədi qarşısına qoymaq təşkilat üçün asan qərar deyil. Yəni də həmin sənəddə görə, 2050-ci ilə qədər Al əhalisi dünya əhalisinin cəmi 5 faizini təşkil edəcək. 1960-ci ildə isə bu rəqəm 13 faiz olub! Yeni qarşıda demografik problem var. Ən çox artım Afrikada gözlənilir. Bu o deməkdir ki, dünya əhalisinə əlavə olunacaq 2,4 milyardın 1,3 milyardı Afrikada dünyaya göz açacaq. Bu vəziyyət avtomatik olaraq kəsib ölkələrdə çoxlu sayda problemlər meydana gətirəcək. Əgər onlar sürətlə aradan qaldırılmasa, həm Afrika, həm də Al üçün dağıdıcı proseslər baş verə bilər.

Görünür, bu qənaəti Brüssel hazırda müşahidə edilən miqrasiya proseslərinin ümumi xarakterini nəzərə alaraq ifadə edir. Belə ki, Avropada əhalinin azalması fonunda kənardan gələn və fərqli mədəniyyətə malik insanların sayının artması bütövlükdə irq olaraq avropalılarla təhlükə altına salır. Əgər bu tendensiya güclənsə, "Qoca qita"da demografik vəziyyət doğrudan da çox müəkkəbləşəcək. Meydana qarşısı çətin alınan yeni

problemlər çıxacaq.

Avropa İttifaqı ölkələrini rahat edən digər məsələ 2050-ci ildə dünya geosiyasətində yeni qüvvələr balansının yaranması ehtimalının yüksək olmasıdır. Hesabat-məruzədə vurğulanır ki, həmin müddətdə dünyanın aparıcı gücləri ABŞ, Çin və Hindistan ola bilər. Onların siyasi təsir sahəsi daha da genişlənər və lider mövqeyinə qalır. Bunun fonunda isə Al-nin dünyanın super gücünü ifadə edir. Həm də bu məqam Al-nin strateji məqsədləri sırasında yer alır. Bu o deməkdir ki, qonşu ölkələrlə əlaqələr məsələsi öləri xarakter daşımayıb, əksinə, artıq Al-nin ümumən strateji fəaliyyət doktrinasının əsas müddəalarından biri statusunu alır. Daha konkret ifadə etsək, Brüssel Al-nin təhlükəsizliyini ancaq qonşu ölkələrlə münasibətlərin necə olacağı ilə bağlıdır. Eyni zamanda, Avropa İttifaqı öz maraq və dəyərlərinin təmin edilməsini fəaliyyətinin başlıca şərti olaraq görür. Bu da onu deməyə əsas verir ki, Al qlobal geosiyasətdə ayrıca söz sahibi olmaq iddiasından əl çəkmək fikrində deyil.

Brüsselin proqnozları bunlarla məhdudlaşmır. Sözügedən mənzərənin müəllifləri vəziyyəti daha geniş miqyasda analiz etməyə çalışırlar. Onlar göstərilir ki, formalaşmaqda olan "yeni dünya nizamı" getdikcə daha çox asimmetriyaya və xarakterizə olunur". Bunun səbəbi qeyri-dövlət subyektlərinin dünya siyasətində getdikcə daha ciddi rol oynaması ilə bağlıdır. Onlar son 10 ildə təsir dairələrini genişləndiriblər. Buraya QHT-lər, insan haqları ilə məşğul olan, ədalətli ticarət və təbii resurlardan rəşional istifadə uğrunda mübarizə aparan qeyri-hökumət təşkilatları, transmilli şirkətlər, sosial şəbəkə fəalları daxildir. Həmin qruplarla yanaşı, cinayətkar qruplaşmalar və terror təşkilatlarını da kənara qoymaq olmaz. Onlar dağıdıcı istiqamətdə fəaliyyət göstərirlər ki, yekunda sistemdən kənar subyektlər kimi dünyadakı vəziyyətə təsir edirlər.

Al-yə iki istiqamətdən təhlükə: əməkdaşlıq və xaos arasında

Bütün bunlar Al-yə iki aspektdə zərbə vurur. Birinci aspekt Al-nin məhiyyətinə uyğun olan çoxətəfili əməkdaşlığa maneələr törətməklə bağlıdır. Ölkələr arasında ixtilaflar meydana çıxır, silahlı toqquşmalar baş verir və qeyri-müəyyənlik artır. İkincisi, yeni yaranan heç bir dövlətin və ya qeyri-dövlət

şəbəkəsinin dünyanın supergücü olmaq şansı yoxdur. Deməli, yəni də məsuliyyət artıq oturuşmuş böyük güclərin, o cümlədən Al-nin üzərinə düşür.

Bunların fonunda artıq "dünya ictimaiyyəti dərk etməyə başlayıb ki, transmilli problemlərin həlli və global idarəetmənin daha da yaxşılaşdırılması üçün transmilli qərarlar zəruridir". Ancaq dünya əhalisinin qeyri-stabil dövlətlərdə yaşadığı bir şəraitdə buna nail olmaq asan deyil. Həmin insanlar sosial-iqtisadi bərabərliyin qida mənbəyinə çevrilirlər. Bu isə sabitliyə, demokratiyaya və sülhə birbaşa təhlükə yaradır.

Al-ni o da narahat edir ki, maliyyə böhranı, miqrasiya problemləri, avroskeptisizmin

İlham Əliyevin uğurları: ərazi bütövlüyü və suverenliyə dəstək

Sənəddə vurğulanan bu kimi məqamlar əhəmiyyətli geosiyasi nəticələr çıxarmağa əsas verir. Öncə onu qeyd edək ki, Al-nin hazırkı vəziyyəti onu daxili və xarici siyasətdə transformasiyalar etməyə məcbur edir. Bunu ilk növbədə özünün dünyadakı varlığını qoruyub saxlamaq naminə etməlidir. Sənəddə qeyd edilən müddəalar da bir daha sübut edir ki, Brüsselin indi yeritdiyi siyasət qarşısına qoyduğu hədəflərə tam çatmağa imkan vermir. Avropa İttifaqı dəyişməlidir ki, qlobal siyasətdəki yeri və rolunu yeniləşdirə bilsin.

tərəfdaşlarının suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qəbul edir. İkincisi, Al konkret olaraq Ukrayna və Gürcüstanın işğala məruz qaldığını ayrıca qeyd edir. Birinci müddəanın Al-nin sənədində yer almasında Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidməti vardır. Bunu konkret faktlar sübut edir.

Hələ Rıqa sammitində İlham Əliyev Al-yə assosiativ üzvlüyün qüsurlu təfərrifini geniş izah etdi. Lakin Azərbaycanın bu təşkilatla strateji tərəfdaşlıq qurmaqda maraqlı olduğunu da bəyan edib konkret proqram təklif etdi. Brüssel bu təklifləri araşdırıb uyğun nəticələr çıxardı. Onların sırasında 2017-ci ildə Al-nin sənədində açıq surətdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı qeyd olundu.

AVROPA PARLAMENTİNİN İLLİK HESABATI:

Bunun üçün həyata keçirməli olduğu proqramlar sırasında qonşu saydığı ərazilərdə münakaşələrin həlli başlıca yerlərdən birini tutur. Çünki əks halda, həmin ərazilərdən Al-yə daim təhlükələr özünü göstərəcək ki, bu da bütövlükdə təşkilatın varlığını risklər yaradır, beynəlxalq əməkdaşlığa zərbələr vurur. Onda Brüssel ciddi şəkildə "Şərq tərəfdaşlığı" proqramına yenidən baxmalıdır. O cümlədən münakaşələrin həllində rolunu məsələsinə düzəlişlər etməlidir.

Məhz bu kontekstdə 2015-ci il Rıqa sammitindən sonra Al regional münakaşələrdə ikili standartlar çərçivəsində yanaşmadən uzaqlaşmağa çalışır. Ədalət naminə etiraf edək ki, bu prosesdə ona ciddi maneələr törədən qruplar vardır. Onların sırasında ermənilərə Avropada havadarlıq edən dairələr xüsusi yer tutur. Deyək ki, Avropa Parlamentində rəsmi İrəvana lobbiçilik edən qruplar mövcudur. Onlardan biri "Ermənistanın avropalı dostları" (EuFoA) adlanır. Bu qruplar deputatları pulla ələ alaraq onları yalan danışımağa sövq edirlər. Maraqlısı odur ki, son iki ildə ermənilərin bu kimi fırıldaqçılıqın tərəfdarları azalıb. Buna görədir ki, Al-də Ermənistanı qanə etməyən daha çox sənəd qəbul edilir. Dekabrın 12-də qəbul edilən sənəd bu kontekstdə çox əlamətdardır.

Həmin sənəddə yazılıb ki, Al bir daha öz tərəfdaşlarının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün təmininə dəstəyini bəyan edir. Al vurğulayır ki, bütün "dondurulmuş münakaşələr" in beynəlxalq hüquq qaydaları, normaları və prinsipləri əsasında həll edilməsinə sadıqlıqni təsdiqləyir. Zərər görmüş əhaliyə, məcburi köçkünlərə, qaçqınlara yardımını bir daha vurğulayır. Üçüncü ölkələr tərəfindən vəziyyətin sabitlikdən çıxarılması cəhdlərinə qarşı durmağı alqışlayır. Bu kontekstdə Al Rusiyanın Ukrayna və Gürcüstandakı hərəkətlərini pisləyir. Xüsusi olaraq vurğulayır ki, "Rusiya Kırımı anneksiya edib", "Ukraynanın şərqinə müdaxilədə bulunub", "Gürcüstanın ərazisini işğal edib".

Bu cür formaldan iki mühüm siyasi nəticə çıxara bilərik. Əvvəla, Al Azərbaycan da daxil olmaqla bütün

İlham Əliyev yalnız diplomatiya sferasında Azərbaycanın Al ilə səmimi münasibətlər qurmaqda maraqlı olduğunu sübut etmədi. Bakının sosial-iqtisadi, ticari, enerji, nəqliyyat-loqistika sferalarında həyata keçirdiyi proqramlar göstərdi ki, Azərbaycan etibarlı və vacib tərəfdaşdır. Bu da Brüsselin ikili standartlar siyasətinə ciddi təsir etdi.

Yuxarıda apardığımız təhlil dekabrın 12-də qəbul edilən sənədin ədalətə daha da yaxınlaşdığını, ancaq hələ də müəyyən qüsurların qaldığını göstərməkdədir. Məsələn, hesabat-məruzədə Rusiya işğalçı ölkə kimi göstərilir, ancaq Ermənistanın adı çəkilmir. Ukrayna və Gürcüstanın işğala məruz qaldığı açıq vurğulanır, lakin Azərbaycanın bahs edilmir. Səbəb nədir? Cəsarətlə deyə bilərik ki, Brüssel hələ də ikili standartlar sindromundan tam xilas olmayıb.

Ancaq təcrübə göstərir ki, Prezident İlham Əliyev Brüssələ bunu da qəbul edə bilər. İndiyə qədər Azərbaycanla bağlı qəbul edilən bütün müsbət sənədlərin küündə Azərbaycanın dövlət başçısının çox uğurlu xarici siyasət kursu dayanır. Yeni təşəbbüsə Brüssel deyil, onu dəyişən İlham Əliyevin siyasi iradəsi və diplomatik ustalığıdır.

Azərbaycan Prezidenti həyata keçirdiyi proqramlarla bir daha sübut edəcək ki, Azərbaycan Cənubi Qafqazda dövlətçiliyi ən çox baş tutan yeganə dövlətdir. O, Al-nin etibarlı və perspektivli tərəfdaşdır. Al öz sənədində vurğuladığı kimi, qonşu ölkələrdən təhlükə gözləmək istəmirsə, haqq-ədaləti müdafiə etməlidir. Sabitlik məkanı olan Azərbaycanın ədalətli tələblərinin ödənilməsinə ciddi yardım göstərməlidir. Yeni Brüssel dolayısı ilə özünün mövcudluğuna naminə Cənubi Qafqaz siyasətində ikili yanaşmadan tamamilə imtina etməlidir. Biz dekabrın 12-də qəbul edilən hesabat-məruzəni bu istiqamətdə atılmış növbəti addım hesab edirik. Bu baxımdan sənəd əhəmiyyətlidir və Azərbaycan Prezidentinin apardığı xarici siyasətin təntənələrindən biridir!

Kamal ADIGÖZƏLOV

□ **"Birinci Ermənistan informasiya – "1.in.am" saytı bu günlərdə "Ərdəğan öz "pantürkçü" məqsədi naminə Mehri vasitəsilə Azərbaycanla əlaqə qurmaq arzusunundadır" sərlöhvəli məqalə yerləşdirib. Yazı xəstə erməni xəbəryülünün məhsuludur, saxta, əsassız mülahizələr, şər və böhtanla doludur.**

Məqsəd Azərbaycana, qardaş Türkiyəyə və digər türkdillli dövlətlərə böhtan atmaq, təcavüzkar Ermənistanın işğalçı siyasətini ört-basdır etməkdir.

Məqalənin müəllifi Aram Sarqşyan yazır ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan bu ilin yazında Ermənistan-Türkiyə protokollarını ləğv etdi. Lakin, guya son günlər iki ölkə arasında əlaqələrin normallaşdırılması istiqamətində fəallıq hiss olunur.

A.Sarqşyan sonra yazır: "Bu il dekabrın 10-da

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan İrəvanda xarici KİV nümayəndələri ilə görüşündə bir sıra aktual məsələlərdən, o cümlədən Ermənistan-Türkiyə münasibətlərindən söz açıb. N.Paşinyan deyib ki, İrəvan Ankara ilə birbaşa, ilkin şərtlər irəli sürülmədən diplomatik əlaqələr qurmağa hazırdır".

Paşinyan üstəlik, riyakarcasına bunu əlavə edib: "Biz bilirik ki, Türkiyə, həmçinin buna hazırdır". Bu məqamda Paşinyandan soruşmaq lazımdır ki, səni kim Türkiyənin

Ermənistan mediası:



yerinə vəkil edib!

Qeyd etmək lazımdır ki, Paşinyanın yersiz atmacası cavabsız qalmayıb. Belə ki, Türkiyə Prezidenti Administrasiyasının rəsmisi dərhal cavab verib ki, Ermənistan bunun üçün işğal etdiyi Azərbaycan

torpaqlarını geri qaytarmalı və sərşəm "erməni genosidi" iddiasından imtina etməlidir.

Məqalə müəllifi sonra "türkoloq" Andranik İspiryanı bürücləyib. A.İspiryan bildirib ki, Ermənistanın Paşinyandan əvvəlki liderləri

xəstə xəbəryülün cəfəng uydurmaları

Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan da Türkiyə ilə əlaqələri normalaşdırmağa cəhd ediblər. Hər üçü bunun üçün ilkin şərtlərin irəli sürülməsini tələb edib. Lakin son 25 ilin təcrübəsi göstərir ki, Türkiyə ilkin şərtlər olmadan bunu etməyəcək. Həttə, İrəvan bütün şərtləri yerinə yetirsə belə, Ankara bununla razılaşmayıb, Ermənistan rəhbərliyi qarşısında əlavə şərtlər irəli sürəcək.

Digər "türkoloq" Akop Çakpyan da əmindir ki, Türkiyə tərəfindən bütün hallarda Ermənistanla qarşı

əlavə tələblər irəli sürülməkdir. Onun fikrincə, Türkiyə heç bir vaxt Ermənistanla diplomatik əlaqələr qurmaq istəmir və buna görə də həmin şərtləri irəli sürür.

Çakpyanı narahat edən təkə bu deyil. O, iddia edir ki, son illər hakimiyyətdə möhkəmlənən R.T. Ərdəğan, guya qonşu dövlətlərə qarşı militarist siyasət yolu tutub. Çakpyan özü də yaxşı bilir ki, işğalçı Ermənistandan fərqli olaraq, sivil, demokratik dövlət olan Türkiyə heç bir ölkənin, o cümlədən Ermənistanın torpaqlarına iddialı deyil.

Bu ilin mayında London-da olarkən Türkiyə lideri bu məsələ ilə bağlı deyib ki, Ankara Ermənistan rəhbərliyinin nə vaxt sağlam düşüncə nümayiş etdirəcəyini gözləyir. Lakin Türkiyə Prezidentinin şübhəli məntiqə əsaslanan fikirləri, nədənsə, erməni politoloqu razı salmır. Onun fikrincə, Türkiyənin ilkin şərtlər irəli sürməsi beynəlxalq hüququn pozulması deməkdir.

Türk xalqları və dövlətlərinin sürətli inkişafı, gündən-günə güclənən birliyi də erməniləri vahiməyə salır. Aram Sarqşyan yazır ki, ötən il oktyabrın 30-da istismara verilən "Bakı-Tbilisi-Qars" demiryolu layihəsi (ermənilər bunu qəsdən "Qars-Axalkalaki-Bakı" adlandırırırlar) Gürcüstan istisna olmaqla, Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi türkdillli dövlətləri birləşdirir. Bəli,

türk xalqlarının yaxınlaşması erməni millətçiliyini bərk narahat edir.

Çakpyan həttə iddia edir ki, Türkiyə Mehri bölgəsini Azərbaycana birləşdirmək arzusunudur. Guya Türkiyə məhz buna görə Ermənistanla diplomatik əlaqələr qurmaq istəmir ki, bu əlaqələrin qurulmasından sonra Ankara Mehri ilə bağlı arzusunun gerçəkləşdirə bilməyəcək.

Doğrudan da, ermənistəni yazıran, eləcə də həmin məqalədə saxta mülahizələrinə istinad edilən iki erməni "türkoloq"ın xəstə xəbəryülünün "məhsulları" ilə yaxından tanış olanda, onların qonşu ölkələrə və xalqlara qarşı yağırdırdıqları hər cür nifrini və böhtan yalnız acı təəccüb və ikrah doğurur.

M.HACIXANLI, "Xalq qəzeti"

Azərbaycan Dövlət Pedaqoji Universitetində akademik Ramiz Mehdiyevin kitabının təqdimatı olub

□ **Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə universitetdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni işıq üzü görmüş “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr – XVIII əsrin ilk dövrələri” adlı kitabının təqdimatı keçirilib.**

ADPU-dan AZƏRTAC-a bildirilib ki, təqdimatda universitetin rəhbərliyi, professor-müəllim heyəti, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix



əsr bütövlükdə tarix elmimizə böyük töhfədir.

Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun professoru Şahin Fazil, ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent Nəibə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli, universitetin Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elman Mirzəyev akademik Ramiz Mehdiyevin mötəbər elmi-tarixi mənbələr əsasında yazdığı yeni əsərin çox maraqlı və aktual mövzuya həsr olunduğunu bildiriblər. Çıxışlarda qeyd edilib ki, bu əsərdə Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı apardığı pozucu kəşfiyyat və siyasi-ideoloji fəaliyyət geniş işıqlandırılır. Əsər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin obyektiv araşdırılması üçün böyük əhəmiyyət kəsb edir.

Sonra kitabla bağlı müzakirələr aparılıb. AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, professor Himalay Qasımov, dosent Sevinc Seyidova, dosent Elmira Süleymanova çıxış edərək bu dəyərli əsərin bütün türk xalqları üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.



İnstitutunun əməkdaşları iştirak ediblər.

Tədbiri açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, təqdimatı keçirilən kitab bu gün tarix elmimiz üçün çox aktual olan bir mövzuya həsr edilib. Akademik Ramiz Mehdiyev Səfəvilər dövləti ilə bağlı bir neçə kitabın müəllifidir. Böyük alimin geniş və hərtərəfli elmi tədqiqatları nəticəsində ərsəyə gətirdiyi həmin kitablar elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Yeni əsərin əsas özəlliyi Ramiz Mehdiyevin həm tədqiqatçı-alim, həm də dövlət xadimi olaraq Səfəvilər dövlətinə yeni prizmadan yanaşmasıdır. Bu əsər Azərbaycan tarixşünaslığında və siyasi elmində Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin geniş işıqlandırılmasına göstərilən ilk cəhddir. Çoxsaylı mötəbər elmi mənbələr əsasında yazılmış bu fundamental əsərdə problemlərin qoyuluşu və həlli tamamilə yenidir. Əsərdə Vatikan tərəfindən göndərilmiş katolik missiyasının qeyd etdiyi dövrə Səfəvilərə qarşı həyata keçirdiyi ideoloji və casusluq fəaliyyətinin strategiya və taktikası, həmçinin Qriqorian kilsəsinin katolik missiyası ilə əlaqələri ardıcıl və dəqiq aydınlaşdırılır. Əsərdə erməni siyasi elitasının satqınlığı, Qriqorian kilsəsinin fitnəkar, pozucu, casusluq fəaliyyəti ifşa edilir. Konkret elmi-tarixi faktlara söykənən bu əsər sistemli fəaliyyətin uğurlu davamıdır. Əsərin rus dilində yazılması onun istifadə imkanlarının və oxucu auditoriyasının genişlənməsinə imkan verir. Bu

Rusiya Dövlət Neft və Qaz Universitetində Azad Mirzəcanzadə adına auditoriya yaradılacaq

□ **İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində “Balaxanı-Qara şəhər” ilk neft kəmərinin istismara verilməsinin 140 illiyi və görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan “Rusiya-Azərbaycan. Dünya neft sənayesinin inkişafı. Hədislər və insanlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan diasporu, Rusiya Dövlət Neft və Qaz Universiteti, Beynəlxalq Şuxov Fondu, Rusiya Milli Mühəndislər Palatası tərəfindən təşkil olunub.**



Konfransı Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru Viktor Martınov açaraq Bakını dünyanın neft hasilatı mərkəzlərindən biri olduğunu, Bakıda neft istehsalının tarixindən bəhs edən rektor, bu sahədə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından danışıb: “Xalqlarımız arasında dostluq münasibətlərinin zaman həddi yoxdur və biz ümid edirik ki, bu əlaqələr bundan sonra da möhkəmlənəcək”.

Ali məktəbin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə sıx əməkdaşlığından söhbət açan rektor bildirib ki, rəhbərlik etdiyi universitetdə ADNSU-nun mezonu olan bir çox alim fəaliyyət göstərir.

V.Martınov akademik A.Mirzəcanzadənin elmi irsinin neft-qaz sahəsində gənc kadrların yetişdirilməsindəki əhəmiyyətindən danışıb, Rusiya Dövlət Neft və Qaz Universitetində məşhur alimin adını daşıyacaq auditoriyanın yaradılacağını deyib: “2019-cu ildə universitetimizdə neftçi-alim A.Mirzəcanzadənin adını daşıyacaq auditoriyanın yaradılmasını planlaşdırırıq. Düşünürəm ki, bu, gənc mütəxəssislər neft və qaz elminin baniləri haqqında daha geniş biliklərə malik olmasına kömək edəcək”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Böyük Vətən müharibəsi illərində məhz Bakı neftinin cəbhəni yarıyaqca təmin etdiyini vurğulayıb: “Bütün



herbi sərkərdələr, o cümlədən Georgi Jukov hər zaman xatırladıblar ki, Bakı nefti olmasaydı müharibənin nə ilə bitəcəyi məlum deyildi”.

Neft tariximizin görkəmli şəxsiyyətlərinin bizə qarşıqlıq fəaliyyətini, əməkdaşlığın nümunəsi olan bir platforma miras qoyduqlarını deyən səfirin sözlərinə görə, incəsənət adamları kimi, neftçilər də siyasi şərətdən asılı olmayaraq, əməkdaşlıq əlaqələrini hər zaman qoruyub saxlayırlar.

“Bu tribundan dünya neft sənayesinə böyük töhfələr vermiş insanları xatırlamaq istərdim. Görkəmli alim A.Mirzəcanzadə bu qəbildən olan şəxsiyyətlərdəndir. O, özündən sonra böyük elmi irs qoyub.

Onun yetişdirdiyi mütəxəssislər hazırda neft-qaz sənayesində aparıcı mövqeləri tuturlar”, - deyə diplomat vurğulayıb.

P.Bülbüloğlu qeyd edib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev A.Mirzəcanzadə ilə şəxsən tanış idi və onun fəaliyyətini daim dəstəkləyirdi. Səfir deyib: “Biz, əlbəttə ki, Rusiya Dövlət Neft və Qaz Universitetinin auditoriyaların-dan birinə görkəmli alimin adının verilməsi ideyasını məmnuniyyətlə dəstəkləyirik. Düşünürəm ki, biz də öz tərəfimizdən A.Mirzəcanzadə adına təqaüd təsis edilməsi təşəbbüsünü irəli sürəcəyik”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik professor Fazil Qurbanov Azərbaycanda 1878-ci ildə Balaxanı və “Qara şəhər” neftayırma zavodları arasında çəkilmiş ilk boru kəmərinin tarixindən danışıb. Akademik A.Mirzəcanzadənin elmi fəaliyyətini yüksək qiymətləndirən F.Qurbanov bildirib ki, həm elmi yaradıcılıq, həm də pedaqoji fəaliyyətlə məşğul olmuş alimin yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olub: “O, 400-ə yaxın



elmi əsərin, 50-dən çox ixtira və patentin müəllifi olub. Neft və qazın çıxarılması proseslərinin optimallaşdırılması, dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması, təbii edilməsi və s. alimin başlıca elmi nailiyyətləri sırasındadır”.

Sonra Rusiyanın bir sıra elmi və ictimai təşkilatlarının nümayəndələrinin çıxışları dinlənib. Konfrans işini sessiyalarda davam etdirib.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

“Azərbaycan Prokurorluğu – bir əsrlik inkişaf tarixi” kitabının təqdimatı

□ **Dekabrın 19-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Prokurorluğunun yaranmasının 100 illiyi münasibətilə hazırlanmış “Azərbaycan Prokurorluğu – bir əsrlik inkişaf tarixi” kitabının təqdimatı olub.**

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin, Konstitusiyaya Məhkəməsinin, Ali Məhkəmənin, Ədliyyə, Daxili İşlər nazirliklərinin, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri, Baş Prokurorluğun idarə və şöbə rəisləri iştirak ediblər.

Kitabda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş prokurorluğun keçirdiyi inkişaf yoluna nəzər salınıb, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi prokurorluq orqanlarında aparılan islahatlardan, görülən işlərdən, hüquqi dövlət quruculuğunda prokurorluğun iştirakından bəhs olunub.

Baş prokurorun müavini Namiq Əsgərov təqdimat mərasimində çıxış edərək nəşrin ərsəyə gəlməsində xidmət olan şəxslərə minnətdarlığını bildirib. N.Əsgərov əsası ümum-milliləşdirən Heydər Əliyev tərəfindən qoyulan müdrik dövlətçilik siyasəti nəticəsində hüquq-mühafizə orqanlarının fəaliyyətinin beynəlxalq standart-



lar səviyyəsində təkmilləşdirilməsi, o cümlədən yüz illik tarixi olan prokurorluq orqanlarının inkişafı və fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Həmçinin prokurorluğun Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində rolunun, ölkənin hüquq sistemində yerinin öyrənilməsi baxımından kitabın əhəmiyyəti xüsusi vurğulanıb.

Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi Natiq Hüseynov çıxışında kitabda Azərbaycan Prokurorluq orqanlarının Xalq Cümhuriyyəti, sovet və müstəqillik dövrlərində fəaliyyətinin təhlili, əvvəllər nəşr edilmiş kitablarla müqayisədə tətbiq olunan yeniliklər, kitabda ilk dəfə tədqiq edilmiş mənbələr

və tarixi sənədlər haqqında ətraflı məlumat verib.

Mərasimdə iştirak edən qonaqlar və Baş Prokurorluğun məsul şəxsləri “Azərbaycan Prokurorluğu – bir əsrlik inkişaf tarixi” kitabının işıq üzü görməsini prokurorluğun həyatında əlamətdar hadisə kimi qiymətləndiriblər. Çıxışlarda nəfis və mükəmməl tərtibatda çapdan çıxan kitabda prokurorluğun fəaliyyətinin bütün istiqamətlərinə dair müfəssəl və dəqiq məlumatın yer aldığı vurğulanıb. Nəşrin prokurorluq və digər hüquq-mühafizə orqanlarının işçiləri, prokurorluğun fəaliyyəti ilə maraqlanan oxucular və geniş hüquq ictimaiyyəti üçün faydalı və sanballı məlumat mənbəyi olduğu ifadə edilib.

Azərbaycan ilə ABŞ arasında gömrük sahəsində münasibətlər uğurla inkişaf edir

□ **Dekabrın 19-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərə Mübarizə Administrasiyasının Orta Asiya üzrə regional direktoru Vilyam Varenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.**

DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, komitə sədri Azərbaycan ilə ABŞ arasında mövcud olan strateji əməkdaşlıq və dostluq münasibətlərinin gömrük sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. S.Mehdiyev Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük sistemində də ciddi islahatların həyata keçirildiyini bildirib. O, bu islahatlar nəticəsində daha çevik və dinamik gömrük xidmətinin formalaşdığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın tranzit potensialının artırılması, beynəlxalq ticarətin sürətli, təhlükəsiz və asan həyata keçirilməsi məqsədilə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün gömrük sisteminin fəlsəfəsi nəzərdən xidmətə doğru dəyişdirilib.

Şəffaflığın təmin edilməsi, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışan komitə sədri görülən işlərin nəticəsi kimi, bu ilin müvafiq dövründə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də ciddi nailiyyətlərin qazanıldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, bu il Azərbaycanın gömrük orqanları 1 ton 200 kiloqrama yaxın narkotik vasitəni dövriyyədən çıxarıb. Bu istiqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq.

S.Mehdiyev ümidvar olduğunu bildirib ki, 2019-cu il aprelin 16-18-də Bakıda keçiriləcək Narkotiklərə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans bu sahədə beynəlxalq müstəvidə görülən işlərə mühüm töhfə verəcək.

V.Varen narkotik vasitələrin qa-



nunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Azərbaycanın gömrük orqanları tərəfindən həyata keçirilən tədbirləri, əldə edilən nailiyyətləri yüksək qiymətləndirib. Vurğulanıb ki, Bakıda keçiriləcək Narkotiklərə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsinə, mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasına şərait yaradacaq.

AZƏRTAC

Azərbaycan–Türkiyə 11-ci yüksək səviyyəli hərbi dialoq iclası işini davam etdirir

□ **Ankarada Azərbaycan–Türkiyə 11-ci yüksək səviyyəli hərbi dialoq iclası işini davam etdirir.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Müdafiə Sənayesi Nazirliyinin hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürovun da qatıldığı iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi sənaye, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də

2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə edilib.

Hərbi dialoq çərçivəsində 2019-cu il üzrə fəaliyyət planının razılaşdırılması da nəzərdə tutulur.

Iclas dekabrın 20-dək davam

edəcək. Yaxın zamanlarda Ankarada

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir

□ **Ədliyyə orqanlarının sağlam mənaəviyyətə, yüksək hazırlığa və peşəkarlığa malik mütəxəssislərinə yeni nəsil hüquqşünaslarla mənşəkləndirilməsi məqsədilə davamlı olaraq açıq müsabiqələr keçirilir.**

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda mövcud vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq, Müdafiə Komissiyası növbəti açıq müsabiqə elan edir.

Müsabiqə üzrə vakant vəzifələr, əsasən, probasiya, icra və qeydiyyat xidmətlərində, habelə regional ədliyyə idarələrindədir.

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4-cü maddəsinə nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.

Müsabiqənin birinci mərhələsində – test imtahanında iştirak üçün müraciətlərin qəbulu nazirliyin əhaliyə göstərdiyi “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün

namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.

Müsabiqədə iştirak etmək arzusundakı hüquqşünaslar 2018-ci il dekabrın 20-dən etibarən nazirliyin internet sahifəsindən (www.exidmet.justice.gov.az) və ya “Elektron hökumət” portalından (www.e-gov.az) qeyd olunan elektron xidmət vasitəsilə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Qeydiyyatla alınmış bütün namizədlərin fərdi elektron kabinetləri yaranır və onlar müraciətlərinin qəbulu ilə bağlı məlumatlandırılır. Namizəd müsabiqənin gedişi və nəticələri barədə məlumatları kütləvi informasiya vasitələri ilə yanaşı, elektron kabinetindən də əldə edir.

Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri şərtlərinin toplanması və yoxlanılması bu

mərhələdən sonra həyata keçiriləcək. Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

İmtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” nazirliyin internet sahifəsində “Qulluğa qəbul” bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdiriləcək. Habelə bu sənədlər yerli ədliyyə qurumlarına məruzə edilənə qədər təqdim olunacaq.

Hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə kömək məqsədilə nazirliyin Ədliyyə Akademiyasında ödənişsiz hazırlıq kursları təşkil olunacaq.

Test imtahanının vaxtı və yeri, habelə hazırlıq kursunun keçirilməsi barədə əlavə məlumat verəcək.

Bütün suallarla bağlı operativ informasiyanı nazirliyin internet sahifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə almaq olar.

AZƏRTAC

Ali Baş Komandanın daim diqqət mərkəzində

Respublikamızda hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər ordu quruculuğunun prioritet məsələlərindəndir.



Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbiçilərə yeni mənzillərin verilməsi mərasimində bunu xüsusi vurğulayaraq, dövlət tərəfindən hərbiçilərə, şəhid ailələrinə, Qarabağ əlillərinə göstərilən diqqət və qayğıdan, həmçinin gələcəkdə bu istiqamətdə daha genişmiqyaslı islahatların aparılacağından söz açdı. Ölkə rəhbəri bu il dövlət tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 626 mənzil verildiyini, gələn il isə həmin göstəricinin ən azı 800-ə çatdırılacağını xatırladı.

Bütün qeyd edilənlər onu göstərir ki, hərbiçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, hərbi şəhərciklərin salınması və digər tədbirlər son 15 ildə olduğu kimi, bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

Azərbaycanda hərbiçilərin sosial şəraitini diqqət mərkəzində saxlamaq, onların təminatını yüksək səviyyəyə qaldırmaq təsadüfi deyil. Çünki belə olmazsa, nə qüdrətli ölkədən, nə də güclü ordundan danışmağa dəyməz. Bəli, heç kəsə sirr deyil ki, dövlət öz dövlətçiliyini, təhlükəsizliyini qoruyub saxlamaq üçün, ilk növbədə, ordu quruculuğuna xüsusi əhəmiyyət verməlidir. Bu məsələ respublikamızda yüksək səviyyədə həll edilir. Ona görə ki,

torpaqlarımızın böyük bir hissəsi Ermənistan tərəfindən işğal edilib. Əgər sülh danışıqları bir nəticə verməzsə, imkanlar tükenərsə, şübhəsiz ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu öz sözünü deməyə məcbur olacaq.

Bir daha təkrar edirəm, Azərbaycan ordu-su yaxşı bilir ki, bu gün onun qarşısında işğal altında olan torpaqları azad etmək vəzifəsi dayanır və o, buna qadirdir.

Sonda xatırladım ki, respublikamızda ordu quruculuğuna, hərbiçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yüksək diqqət göstərilməsi büdcə siyasətində də özünü qabarıq büruzə verir. Məsələn, Azərbaycanın 2019-cu il üçün hərbi büdcəsi 4 milyard 589,6 milyon manat (2 milyard 705 milyon ABŞ dolları) təşkil edir. Bu, sosial-iqtisadi sahədə böyük problemlər yaşayan Ermənistanın hərbi büdcəsindən təxminən 4 dəfə çoxdur.

Bu gün Silahlı Qüvvələrimizdə dövlətin qayğısını öz üzərində hiss edən hər bir hərbi qulluqçu göstərilən bu diqqət və etimadı yüksək döyüş hazırlığına yiyələnməklə doğrultmağa çalışır.

Səbuhi ABBASOV,
ekspert

Bu günlərdə Milli İncəsənət Muzeyinin 3-cü korpusunun əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimini keçirdik. Bizim üçün əlamətdar olan bu idi ki, mərasimdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak edirdilər. Bu, muzeyimizin kollektivinə göstərilən böyük etimaddır.



Məlumat üçün bildirim ki, Azərbaycan Milli İncəsənət Muzeyi respublikamızda başçı və milli incəsənət əsərlərinin kompleks toplanmış yeganə muzeyidir. O, XIX əsrin sonlarında inşa edilmiş iki memarlıq abidəsini birləşdirən və müasir üslubda inşa edilmiş üçüncü korpusdan ibarət geniş ərazini əhatə edir. Ərazisinin genişliyi, ötən dövrdən bu günümüzdək, eləcə də, bütün növ incəsənət nümunələrinin silsiləli şəkildə nümayişini həyata keçirən vahid kompleksdir.

Azərbaycan Milli İncəsənət Muzeyi Xalq Komissarları Şurasının 31 mart 1936-cı il tarixli 264 nömrəli qərarı ilə təşkil edilmişdir. Muzey yarandığı illərdə Tarix Muzeyi və Nizami adına Ədəbiyyat Muzeyinin binalarında fəaliyyət göstərmişdir. Muzey 1951-ci ildən Niyazi küçəsi, 9 ünvanında yerləşən – 1891-1893-cü illərdə Bakının baş memarı, alman

mühəndisi Nikolay fon der Nonne tərəfindən fransız qrafı De Bur üçün klassik Borokko üslubunda tikilmiş tarixi binaya köçürülmüşdür. “De Burun malikanəsi” kimi tanınan bina 1951-ci ildən Azərbaycan Milli İncəsənət Muzeyinə məxsusdur.

Təşkil olunduğu gündən Azərbaycan Milli İncəsənət Muzeyi hər zaman tərəqqi etmiş, mühafizə edilmiş, dünyəvi şöhrətli muzeylər



məzmununa, zənginliyinə və coğrafi arealına görə birincilərdən olmuşdur. Lakin muzeyimizin bugünkü nailiyyətləri, şübhəsiz ki, dövlətimiz tərəfindən göstərilən qayğının nəticəsidir. Dövlət muzeyin kolleksiyasında 18 mindən artıq əsər mühafizə edilir. İncəsənətimizin, xüsusilə də, muzeyin inkişafı naminə dövlət başçımız cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban



Kollektiv dövlət dəstəyini yüksək qiymətləndirir

xanım Əliyeva tərəfindən göstərilən daimi qayğı göz önündədir. Prezidentimizin göstərişi ilə muzeyin əsas korpus binalarında aparılan təmir-bərpa işləri nəticəsində eksponatların dünya standartlarına və muzey tələblərinə cavab verən ən müasir avadanlıqlarla təmin edilmiş saxlanılarda qorunması, mühafizə edilməsi, dünya şöhrətli muzeylər

miqyaslı tədbirlərdə və binaların bərpa-təmir işlərindən sonrakı açılış mərasimlərində dəfələrlə muzeyin ziyarətçiləri olmuş, öz yardımlarını əsirgəməmişlər.

Muzeyə 2011-ci il iyunun 10-da Milli Muzey statusu verilmişdir.

Qeyd edim ki, zaman ötdükcə muzeyin binasında bərpa və təmir işlərinin aparılmasına ehtiyac yaranmışdır. Bu səbəbdən 2014-cü ildə binada təmir işlərinə başlanılmış və bu gün biz öz sevincimizi bütün həmvətənlərimizlə bölüşürük.

Bərpa-təmir işlərinə başlanmadan əvvəl muzey binasında xüsusi tədqiqat aparılıb. Binaların fiziki və texniki vəziyyəti öyrənilib. Tarixi əhəmiyyətli bu memarlıq abidəsinin tavan və divarlarında mövcud yapma rəsm bəzək və digər işlər ilkin vəziyyətə gətirilib. Memarlıq və bəzək elementləri təmizlənib, bərkitmə işləri yerinə yetirilib. Uzun illər ərzində cari təmir işləri aparılaraq tavan və divarlarda yeddi qat üst-üstə vurulan boya xüsusi texnologiya ilə təmizlənərək birinci rəng qatı müəyyən edilib. Əsas giriş qapıları və bir çox daxili qapılar təmizlənərək bərpa olunub.

Milli İncəsənət Muzeyində yeni yaradılan şərait sərgi zallarında yerləşdirilən əsərlərin bütün təsiredici amillərdən – nəmişlik, temperatur, ultra şüalar və digər amillərdən qorunmasını və təhlükəsizliyini təmin edir, bununla bərabər, muzeyə gələn insanların

rahatlığına, eyni zamanda, baxdıqları əsərlərdən zövq almalarına şərait yaradır.

Yeni korpusun açılışı muzeyimizin son illər qazandığı ən böyük uğurdur. Bu, hörmətli Prezidentimizin yüksək səviyyədə xalqımıza, mədəniyyətimizə, incəsənətə göstərdiyi diqqət və qayğının təcəssümüdür. Yeni korpusun ümumi sahəsi 2500, ekspozisiya sahəsi isə 1550 kvadratmetrdir. Burada bütünlüklə Avropa incəsənəti nümayiş olunur. Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini yetərincə dolğun şəkildə əks etdirən ekspozisiyada Qərbi Avropa, Rusiya, İslam, Şərq ölkələri incəsənətinin çeşidli nümunələrini görmək mümkündür. Ekspozisiya zalı iki mərtəbədən ibarətdir. Dövlət başçımızın göstərdiyi qayğı sayəsində muzeyin imkanları daha da genişlənib.

Biz mərasimdə cənab Prezidentin verdiyi tövsiyələr və tapşırıqları diqqətlə dinlədik. Söz yox ki, bunlar gələcək fəaliyyətimizə güclü stimül verəcək. Mədəniyyət və incəsənətimizi qoruyub, təbliğ edən kollektivimizin üzvləri üçün bu hadisələri yaşamaq böyük şəfərdir.

Çingiz FƏRZƏLİYEV,
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor

Xalqımız bu qayğını heç vaxt unutmayacaq

Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüynə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanına əsasən qeyd olunan şəhid hərbi qulluqçuların vərsələrinə 11 min manat məbləğində birdefəlik ödəmələrin verilməsi nəzərdə tutulub. Dövlətimizin başçısının bu humanist təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən dərin rəğbətlə qarşılanıb. Bu barədə söz düşəndə Milli Məclisin deputatı Tahir Rzayev bunları dedi:

— Azərbaycan dövləti öz daxili siyasətini, ilk növbədə, sosial ədalət prinsipi üzərində qurur. Hesab edirəm ki, möhtərəm Prezidentimizin təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vərsələrinə birdefəlik ödəmənin verilməsi

Vətənin müdafiəsi uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının ailə üzvlərinin rifahının yaxşılaşdırılması məqsədi daşıyır.

Bu il dekabrın 17-də cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev



Sabunçu rayonunda hərbiçilərə yeni mənzillərin verilməsi mərasimində çıxışında deyib: “Siz onu da bilirsiniz ki, bu il prezident seçkilərindən dərhal sonra imzaladığımız birinci Fərman şəhidlərin vərsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olmuşdur. Vərsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlanmışdır. Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq”.

Bəli, dövlətimizin başçısı müharibə əlillərinə, şəhid ailələrinə, bütövlükdə imkansız vətəndaşlara həssas yanaşır, onların qayğı və problemlərinin həlli üçün əlinəndən gələn edir. İnənirəm ki, qədirbilən xalqımız cənab Prezidentin bu yaxşılığını heç vaxt unutmayacaq.

Söhbəti yazdı:
M.HACIXANLI,
“Xalq qəzeti”

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 72 mənzil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış 72 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Mənzillərin verilməsi mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyaya quruluşunun müdafiəsi ilə əlaqədar əhəl olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biridir. Qeyd olunan kateqoriyalara aid vətəndaşların mənzilə təminatı işləri ildən-ile genişlənir. Dövlətimizin başçısı dekabrın 17-də hərbiçilərə yeni mənzillərin verilməsi mərasimində bu sahədə görülən işləri qeyd edərək, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün son illərdə minlərlə ev və mənzilin təqdim edildiyini bildirib. Cənab Prezident “Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ



müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil verəcəkdir”, – deyib.

V.Nəsirli şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinin maddi təminatlarının gücləndirilməsi üçün onların Azərbaycan Prezidentinin aylıq təqaüdləri, pensiya və



müavinətlərlə təminatının da həyata keçirildiyini, şəhid ailələrinin və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət ödənildiyini bildirib. O, həmçinin dövlət başçısının müvafiq fərmanına əsasən şəhid ailələrinə 11 min manat məbləğində birdefəlik ödəmənin verildiyini diqqətə çatdırıb. Bildirib ki, bugünkü artıq 2897 şəhid hərbi qulluqçu üzrə 3856 vərsəyə birdefəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub və müvafiq vəsaitlərin ödənişi davam etdirilir.

Qeyd edilib ki, növbəti ildə cari ildəkindən çox olmaqla, azı 800 mənzilin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim olunması planlaşdırılıb.

Yeni mənzillərlə təmin olunanların onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıq ifadə edərək, dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Azərbaycan Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan ölkədə təhsilin inkişafına xüsusi diqqət yetirir. Dövlət başçısı 2004-cü ilin avqust ayında orta ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi proqramını təsdiq edən sərəncam imzalamışdır. Ümumiyyətlə, hakimiyyətdə olduğu dövrdə təhsillə bağlı 20-dən çox dövlət proqramının qəbul edilməsi ilə bağlı sərəncam vermişdir.

Dövlətimizin təhsillə bağlı qəbul etdiyi proqramlar sahənin inkişafına davamlı xarakter verməklə, onu dünya standartları səviyyəsində qurmağı qarşıya məqsəd qoyur. Məktəb tikintisi, pedaqoji kadr hazırlığı, xüsusi istedadla malik uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, məktəbəqədər təhsilin yeniləşdirilməsi, məktəblərin müasir avadanlıqla təmin olunması, gənclərin xaricdə təhsil almaları, texniki peşə təhsilinin təkmilləşdirilməsi, ali məktəblərin inkişafı və s. məsələlərlə bağlı qəbul olunmuş proqramların bir qismi artıq həyata keçirilmiş, bəziləri isə reallaşmaq üzəridir.

Bir faktı qeyd etmək istəyirəm. Ötən 15 il ərzində ölkəmizdə 3200-dən çox yeni məktəb binası inşa olunmuşdur. Cənab Prezident dəfələrlə vurğulamışdır ki, ölkədə bir dəne də qəzalı məktəb qalmayacaq.

Təhsildə dövlət siyasətinin bir istiqaməti də müasir tələblərə uyğun dərslərlərin və dərslər vəsaitlərinin müasir tipli tədris proqramlarına uyğun hazırlanması məsələsi ilə bağlıdır. Aydındır ki, bizim dərslərlər əsasən kənd əlifbası ilə çap olunan dərslər vəsaitləri idi. Bu, məsələnin birinci tərəfidir. Digər tərəfdən, milli dərslərlərin yeni proqramlar əsasında hazırlanması da vacib məsələdir. Həmin problemlər artıq həll olunmuşdur. Bu gün bütün dərslər

vəsaitləri uşaqlara paylanılır.

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində təhsilin məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə nəzərdə tutulan hədəflərin həyata keçirilməsi istiqamətində mühüm işlər görüldü. Bunun nəticəsidir ki, təhsilin keyfiyyəti artırılmış, müəllimlərin hazırlıq səviyyəsi yüksəlmişdir.



Nəticə olaraq, demək istəyirəm ki, ali məktəblərə qəbul olunan abituriyentlərin sayında xeyli artım nəzərə çarpmaqdadır.

Bu yaxınlarda Azərbaycan müəllimlərinin XV qurultayı keçirildi. Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubu müəllimlərin üzərinə mühüm vəzifələr qoyur. Təbrik məktubunda deyilir: “Bilik iqtisadiyyatına keçid və ölkənin modernləşməsi



üçün həlledici amil kimi insan kapitalının inkişafını təmin edəcək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından beş il keçir. Bu müddətdə ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atılıb. Azərbaycan təhsilinin dünya təhsil sistemində inteqrasiyası sürətlənib”. Əlbəttə, biz müəllimlər yaxşı başa

düşürük ki, ölkəmizin gələcək xoşbəxt taleyinin əsası bu gün məktəblərdə qoyulur. Azərbaycan müəllimləri cənab Prezidentin qurultaya məktubunda təhsillə bağlı tövsiyələrinə həyata keçirməyə daim hazır olmalıdırlar.

Yəhya ABBASOV,
Bakıdakı Ə.Ələsgərov adına 244 №-li məktəbin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

Azərbaycan Sahibkarlar Konfederasiyasının V Qurultayı keçirilib



□ **Dekabrın 19-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayı keçirilib.**

Tədbirdən əvvəl qurultay iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə ekil qoyublar.

Şəhidlər xiyabana gələn qurultay iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə ekil qoyublar.

Sonra ASK prezidenti Məmməd Musayev qurultayı açıq elan edib və Qurultay Azərbaycan himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qurultay iştirakçalarına təbrik məktubunu oxuyub. Məktub qəzetin bugünkü nömrəsində çap olunub.

Nazir qeyd edib ki, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının dəstəklənməsi Azərbaycan Respublikası Prezidentinin daim diqqətindədir və ölkəmizdə qeyri-neft sektoru üzrə istehsalın və ixracın artırılması, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərinin inkişafı, biznesə yeni dəstək mexanizmlərinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Qeyd olunub ki, sahibkarlığa dövlət dəstəyi sisteminin tərkib hissəsi kimi sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, ixrac missiyalarının təşkili və digər tədbirlər ölkəmizdə sahibkarlığın davamlı inkişafının təmin olunmasında və özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artmasında mühüm rol oynayır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin payı artaraq ÜDM-də 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil edir.

Görülmiş tədbirlər beynəlxalq hesabatlarda da öz müsbət əksini tapır. Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi sırasına daxil edilib və ən çox islahat aparən ölkə elan olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumun sosial və iqtisadi məsələlər üzrə üçtərəfli Komissiya çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlığı barədə məlumat verib. Bildirilib ki, şəffaf biznes və sağlam rəqabət mühitində sahibkarlığın inkişafına əlverişli şərait yaradılması Azərbaycanın dinamik

və uzunmüddətli inkişafı məqsədilə aparılan uğurlu siyasətin əsas istiqamətlərindədir. Bu siyasət milli iqtisadiyyatda, eyni zamanda, insan kapitalının inkişafında, yeni iş yerlərinin yaradılmasında, əmək bazarının inkişafında, məşğulluq səviyyəsinin yüksəldilməsində özəl sektorun rolunun əhəmiyyətli şəkildə artmasına səbəb olub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbəliyev təmsil etdiyi qurum ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edib, sahibkarlıq subyektlərində işçilər üçün əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini, sahibkarların sosial məsələlərin həllində rolunu vurğulayıb.

Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə direktoru Aliyə Əzimova təşkilatın qeyri-neft sektorunun inkişafına və sahibkarlığın dəstəklənməsinə göstərdiyi investisiya və məsləhət xidmətləri, bu istiqamətdə aidiyyəti qurumlarla həyata keçirilən əməkdaşlıq tədbirləri barədə məlumat verib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrlərdə ölkəmizdə sahibkarlıq sahəsində həyata keçirilən effektiv islahatlar və qəbul edilən qanunvericilik aktlarının sahibkarlığın inkişafında önəmli rolunu diqqətə çatdırıb, özəl bölmənin və biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə fikirlərini bölüşüb.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sahibkarlığın inkişafı ilə bağlı qəbul edilən qərarların iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıdığını və kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar açdığını vurğulayıb.

Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının sədri, Moldova Sənayeçilər və Sahibkarlar Milli Konqresinin prezidenti Vasili Tarlev Azərbaycanda iqtisadi sahədə əldə olunmuş nailiyyətləri vurğulayaraq, Moldova sahibkarlarının azərbaycanlı sahibkarlarla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti sahibkarlığın

genişləndirilməsi və inklüziv əmək bazarının inkişafı üçün yeni imkanlar yaradır.

Qurultayda, həmçinin Türkiyə-Azərbaycan Biznes Şurasının (DEİK) sədri Selçuk Akat, Gürcüstan İşəgötürənlər Assosiasiyasının prezidenti Elquca Meladze, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin (MKPP) vitse-prezidenti Vyacheslav Pşenichnikov çıxış edərək qurultayın işinə uğurlar arzulayıblar.

Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin hesabat çıxışı dinlənib. Qeyd edilib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası ölkədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və milli iqtisadiyyatın inkişafına istiqamətlənən bütün qərar və proqramların icrasında fəal iştirak edir. Hazırda konfederasiyanın tərkibinə 6000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 70-ə qədər iqtisadi və sosialyönümlü assosiasiya, holding, birlik, ittiqat və qeyri-hökumət təşkilatı, iri şirkətlər, banklar, sığorta təşkilatları və qrupları daxildir. Məmməd Musayev konfederasiyanın əvvəlki qurultaydan ötən müddətdə gördüyü işlər barədə qurultay iştirakçalarına məlumat verib.

Bundan sonra ASK-in nəzarət-təftiş komissiyasının hesabatı dinlənib, idarə heyətinin və rəyaset heyətinin yeni tərkibi formalaşıb, ASK-in prezidenti və vitse-prezidentləri, nəzarət-təftiş komissiyasının sədri seçilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Nizamnaməsinə təklif olunan əlavə və dəyişikliklər qəbul edilib ki, bu da konfederasiyanın idarə olunmasının təkmilləşdirilməsinə, idarəetmədə operativliyin gücləndirilməsinə xidmət edir.

Açıq səsvermə zamanı qurultay nümayəndələrinin yekdil qərarı ilə Məmməd Musayev yenidən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti seçilib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V Qurultayının iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Müraciətdə sahibkarlar onlara göstərilən qayğıya və davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirib və ölkə başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizin davamlı inkişafı, dayanıqlı və sağlam bazar münasibətlərinin formalaşdırılması istiqamətində konfederasiyanın fəaliyyətini söyləyərək davam etdirəcəyini vurğulayıblar.

AZƏRTAC

Həştərxan vilayətinin nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib



□ **Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 19-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyub.**

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra qonaqlar dünya şöhrətli müğənni, SSRI Xalq

artisti Müslüm Maqomayevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

AZƏRTAC

Dövlət Turizm Agentliyi ilə Həştərxan vilayəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub



□ **Dekabrın 19-da Dövlət Turizm Agentliyi ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.**

Agentlikdən AZƏRTAC-a bildirilib ki, imzalanma Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Sergey Morozovla Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev arasında görüş çərçivəsində reallaşıb.

Tərəflər turizm sahəsində uzunmüddətli və konstruktiv əlaqələrin inkişaf etdirilməsi məqsədilə bir sıra məsələlər üzrə razılıq əldə ediblər.

Görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayətinin turizm

məhsullarının qarşılıqlı təşviqi və turist mübadiləsinin daha da artırılması üçün Həştərxan və Bakı şəhərləri arasında uçuşların bərpası, Xəzər dənizi kruiz xətti üzrə turizm layihəsinin həyata keçirilməsinin təşviq edilməsi məsələləri müzakirə olunub.

Tərəflər arasında birgə turizm proqramları və layihələrində qarşılıqlı iştirak etmək, tur operatorları arasında birbaşa əməkdaşlığı inkişaf etdirmək üzrə razılaşma da əldə edilib.

Müdafiə Nazirliyində ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair geniş kollegiya iclası keçirilib



□ **Dekabrın 19-da Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə builki tədris ilində qoşunların hazırlığı üzrə yekunlara və 2019-cu ildə qarşıda duran vəzifələrə dair geniş tərkibdə iclas keçirilib.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda hesabat dövründə ordu quruculuğu sahəsində görülmüş işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənib, son dövrlərdə həyata keçirilən islahatlar, qoşunların döyüş hazırlığının vəziyyəti, xidməti və digər məsələlər müzakirə olunub.

Müdafiə naziri 2018-ci ildə xidməti

döyüş hazırlığının yekunları və növbəti tədris ilində qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib.

Prezident İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğıni xüsusi qeyd edən müdafiə naziri Ali Baş Komandanın rəhbərliyi ilə son illər ərzində qazanılan nailiyyətlərdən danışib. General-polkovnik Z.Həsənov cari ildə görülmüş tədbirlərin təhlilini apararaq, döyüş

hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini diqqətə çatdırıb. Nazir qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə 2019-cu tədris ilində qarşıda duran əsas vəzifələrin icrası ilə əlaqədar komandir-rəis heyətinə tapşırıqlar verib.

Müdafiə nazirliyinin əmrinə əsasən, 2018-ci tədris ilində döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçular təltif edilib, qiymətli hədiyyələrlə mükafatlandırılıb və bir qrup zabité "polkovnik" hərbi rütbələri verilib.

Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.

BAŞ KONSUL: Ermənistan Azərbaycana qarşı ekoloji soyqırımı törədir

□ **Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles konsulluq korpusunun duayeni Nəsimi Ağayev Los-Ancelesdə fəaliyyət göstərən "ECONEWS" teleradio şirkətinə geniş müsahibə verib.**

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildirib ki, müsahibə "ECONEWS" teleradio şirkətinin rəhbəri Nensi Perlman tərəfindən aparılıb. Qeyd olunmalıdır ki, sözügedən şirkət ABŞ-da ətraf mühit və turizmle bağlı

radio və televiziya proqramlarının hazırlanması ilə tanınır və üç dəfə məşhur "Emmi" mükafatına namizəd olub.

Müsahibədə baş konsul N.Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti,



turizm potensialı və iqtisadi inkişafı barədə ətraflı məlumat verib. Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələrindən danışan N.Ağayev bu gün ölkəmizdə dini və milli mənsubiyyətdən asılı olmayaraq hər kəsin qarşılıqlı anlaşma, hörmət və sülh şəraitində birgə yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gedən çağdaş dövlət quruculuğu işlərinin uğurla davam etdirildiyini vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında məlumat verən baş konsul ölkəmizin işğal olunmuş ərazilərində Ermənistanın ekoloji terror törətməkdə davam etdiyini bildirib. N.Ağayev Ermənistanın məişət tullantılarını, sənaye müəssisələrinin çirkab sularını və radioaktiv maddələri Araz çayına axıdaraq Azərbaycan ərazisinə ötürməklə ölkəmizə qarşı ekoloji soyqırımı həyata keçirdiyini diqqətə çatdırıb. O, Ermənistanda heç bir təhlükəsizlik

standartlarına cavab verməyən Metsamor atom elektrik stansiyasının istismarının davam etdirilməsinin bütün region üçün böyük təhlükə daşıdığını qeyd edib, beynəlxalq ictimaiyyətin bu addımlara son qoymaq üçün Ermənistanla təzyiq göstərməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, müsahibə Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 35 televiziya kanalında, eləcə də müxtəlif radiokanalarda yayımlanmaqdadır.

Pərakəndə ticarət dövriyyəsi artmışdır



geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağına, 1,3 faizi əczaçılıq və tibbi malların,



Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldığı mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və bütün məmulatlarının, 18,5 faizi toxuculuq məhsulları,

0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2018-ci ilin yanvar-

noyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 16,9 faizi ticarət müəssisələri, 51,3 faizi fərdi sahibkarlar tərəfindən, 31,8 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 37,3 faiz artmış, fərdi sahibkarlar üzrə 1,0 faiz, bazar və yarmarkalarda 4,2 faiz azalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,7 manatlıq ərzaq məhsulları, içkilər və bütün məmulatları, 149,7 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

Samirə ƏLİYeva,
"Xalq qəzeti"

□ **2018-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 32,4 milyard manata bərabər olmuşdur.**

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin 16 milyard 272,7 milyon manatını ərzaq məhsulları, içkilər və bütün məmulatları, 16 milyard 164,1

milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,2 faiz və 3,3 faiz üstələmişdir.

Atatürk Hava Limanında söküntü işlərinin vaxtı dəyişdirildi



infrastruktur naziri Mehmet Cahit həmin prosesin bu il dekabrın 30-da başlayacağını demişdi.

Cari il dekabrın 31-də yerli vaxtla saat 00:00-dan İstanbul Atatürk Hava Limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan yük və sərnişin daşımaları yeni aeroportdan həyata keçiriləcək.

İstanbulun üçüncü

□ **İstanbul Atatürk hava limanında avadanlıqların sökülməsi və yeni aeroporta daşınması prosesinin tarixi 2019-cu ilin martına keçirilib.**

Bu barədə Trend-ə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, vaxtın dəyişdirilməsi texniki



məsələlərlə bağlıdır.

Xatırladaq ki, bir müddət əvvəl nəqliyyat və

hava limanı şəhərin şimal hissəsində, Terkos gölü yaxınlığında inşa olunub.

Rusiya XİN: Moskva ümid edir ki, Ermənistan ABŞ-ın təzyiqinə müqavimət göstərməyə cəsarət tapacaq

□ **Moskva ümid edir ki, Ermənistanın yeni rəhbərliyi ABŞ-ın təzyiqinə müqavimət göstərməyə cəsarət tapacaq.**

Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

O xatırladı ki, ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfər edərkən Ermənistanı ABŞ silahını almağı və "müəyyən tarixi standartlar"dan yaxa qurtarmağı məsləhət görüb: "Ümid edirik ki, parlament seçkilərində lazımi sayda mandat almış yeni Ermənistan rəhbərliyi xarici şantajla və təzyiqə müqavimət



göstərməyə cəsarət tapacaq, milli maraqlara əsaslanmaqla müstəqil qərar qəbul etmək hüququnu müdafiə edəcək".

Sutka ərzində atəşkəs rejimi 24 dəfə pozulub

□ **Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Bard rayonunun Çinari kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Ağbulaq, Gədəbəy rayonunun Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqələrimiz

atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Nəmirli, Kəngərli, Sarıcalı, Mərzili, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqələrinə atəş açılıb.

Körfəz ölkələrinə ixrac missiyaları başa çatıb



□ **İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyaları Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi, Şarja şəhərlərinə və Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə təşkil edilib.**

İqtisadiyyat Nazirliyindən aldığı məlumatla bildirilir ki, "Made in Azerbaijan" brendinin təşviqi, Azərbaycan məhsullarının körfəz ölkələrində tanıtılması məqsədilə təşkil olunan ixrac missiyalarına boya, mebel, plastik borular və fitinq istehsalı, turizm, tekstil, nar şirəsi, fındıq, konserv məhsulları, çay, mineral suların istehsalı və s. sahələrdə fəaliyyət

göstərən 29 Azərbaycan şirkəti daxil idi. Birləşmiş Ərəb Əmirliyinə təşkil olunmuş ixrac missiyası çərçivəsində Şarja şəhəri Ticarət və Sənaye Palatasının nümayəndələri ilə keçirilən görüşdə ixrac imkanlarının genişləndirilməsi, iki ölkə sahibkarları arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb. Bundan başqa, Azərbaycan

sahibkarları Şarja hava limanında beynəlxalq azad iqtisadi zonada olub, "Sharjah Coop" və "Abu-dabi Coop" supermarketlərinin fəaliyyəti ilə tanış olublar.

Missiyalar çərçivəsində xarici şirkət nümayəndələri ilə keçirilən

şirkəti ilə BƏƏ-nin "Haghanyat General Trading" şirkəti arasında fındıq məhsulunun ixracına dair müqavilə bağlanıb. Müqaviləyə əsasən, yaxın vaxtlarda şirkət tərəfindən BƏƏ-yə fındıq ixracına başlanacaq. Missiya iştirakçıları Dubay



görüşlərdə Azərbaycan məhsulları barədə məlumat verilib, ixracın artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Görüşlər zamanı təqdim olunan yerli məhsullar xarici şirkətlər tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, Azərbaycanın "Khan-El"

şəhərində "Azərbaycan Ticarət evi"nin yaradılması işlərinin gedişi ilə tanış olublar.

Samirə ƏLİYeva,
"Xalq qəzeti"

Azərbaycan Dünya Bankının İnsan kapitalı indeksində göstəricilərini artırma bilər



□ **Trend-in məlumatına görə, Dünya Bankının sosial müdafiə və iş yerləri üzrə meneceri Cem Mete deyib ki, Azərbaycan Dünya Bankının İnsan kapitalı indeksində göstəricilərini artırma bilər.**

Bank rəsmisi bildirib ki, Azərbaycanın göstəriciləri bu həcmli iqtisadiyyatı olan ölkələr üçün normaldır, Azərbaycanın potensialını və zəngin təbii ehtiyatlarını nəzərə alsaq, indeksdə mövqeyi yaxşılaşdırmaq olar.



C.Mete qeyd edib ki, Azərbaycan təhsil sahəsinə investisiyaları həm təhsilin daha da əlçatan olması, həm də təhsil keyfiyyətinin təkmilləşdirilməsi üçün artırılmalıdır. Eyni zamanda, sosial müdafiə sahəsinin inkişafını davam etdirmək lazımdır: "Son on il ərzində Azərbaycan bir çox sahələrdə uğurlar qazanıb, amma ölkə hələ daha çox iş görməlidir. Bu təkcə Azərbaycana yox, digər ölkələrə də aiddir, çünki dünya texnoloji dəyişikliklərin astanasındadır".

Xatırladaq ki, Dünya Bankının oktyabr ayında dərc olunmuş İnsan kapitalı indeksində Azərbaycan 157 ölkə arasında 69-cu yeri tutmuşdur.

Nazir: 2018-ci ildə özünüməşğulluq proqramı çərçivəsində 35 milyon manat vəsait ayrılıb

□ **Azərbaycanda özünüməşğulluq proqramı çərçivəsində 35 milyon manat vəsait ayrılıb. Trend-in məlumatına görə, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.**

S.Babayev bildirib ki, hesabat dövründə özünüməşğulluq proqramı 7737 nəfəri əhatə edib: "Onlardan 1029 nəfəri gənc, 1255 nəfəri məcburi köçkün, 816 nəfəri ünvanlı sosial yardım alan, 298 nəfəri müharibə veteranıdır. Bundan başqa, özünüməşğulluq proqramı



ilə 1309 qadın, 913 fiziki məhdudiyyətli şəxs əhatə olunub".



Nazir qeyd edib ki, proqram çərçivəsində 2018-ci il üzrə nəzərdə tutulmuş layihələrin reallaşdırılması nəticəsində Azərbaycanda 7 minə yaxın kiçik müəssisənin yaradılması gözlənilir və bu, ölkədə kiçik sahibkarlığın inkişafına böyük töhfədir.

"Bu proqramın əhatəsi daha da genişlənəcək və xüsusilə də kiçik ailə təsərrüfatlarının yaradılması sahəsində əhalinin daha həssas təbəqəsinə dəstək göstəriləcək".

"İraq Hava Yolları"nın Azərbaycanda filialı açılıb



□ **"İraq Hava Yolları" aviaşirkəti Azərbaycanda öz filialını açıb.**

Məlumata əsasən, filial 2018-ci il oktyabrın 30-da Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində qeydiyyatda alınıb. Şirkətin rəsmi nümayəndəsi İraq

vətəndaşı Əbdülkərim Əhmədidir. Qeyd edək ki, "İraq Hava Yolları" 1945-ci ildə yaradılıb və Yaxın Şərqi ilk aviaşirkətlərindəndir.

İstanbul və Bursada dəniz reysləri dayandı

□ **İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənin Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.**

Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalgaların müşahidə olunmasıdır. Bursada da dəniz reysləri eyni səbəbdən dayandırılıb. Sinoptiklər əlverişsiz hava şəraitinin




həftənin sonlarına qədər davam edəcəyini proqnozlaşdırırlar.

Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.

Heydər Əliyev Fondunun Pekində təşkil etdiyi konsert Çin KİV-lərinin diqqət mərkəzindədir

□ **Heydər Əliyev Fondunun və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Pekində təşkil edilən Azərbaycan – Çin dostluq konserti yerli KİV-in diqqət mərkəzində olub.**



12月17日，由中国人民对外友好协会和阿塞拜疆阿列斯基金会共同主办的中国—阿塞拜疆友好音乐会在北京举行。图为阿塞拜疆副总理阿赫梅托夫致辞。杜淳轩摄影

阿赫梅托夫指出，今年是中国改革开放40周年，中国经济高速发展，并取得了空前的成就。阿塞拜疆高度重视在全球影响力越来越强的中国，同时热切希望与中国在各个领域开展全方位的合作。



Çin ənənəvi musiqi parçalarını məhərrətlə ifa edib.

Çin Mərkəzi Televiziyası Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun

dostluq konserti ilə bağlı müsahibəsini də yayımlayıb.

Şahin CƏFƏROV, AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

“Makedoniyalı İsgəndər və Atropat” kitabının təqdimatı olub



□ **Dekabrın 19-da Bakı Kitab Mərkəzində Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun Azərbaycan və rus dillərində “Makedoniyalı İsgəndər və Atropat” kitablarının təqdimatı keçirilib.**

Mərkəzin “Tarixlə üz-üzə” layihəsi çərçivəsində reallaşan təqdimat mərasimində çıxış edən Həsən Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən belə bir mədəniyyət və ədəbiyyat ocağının - Bakı Kitab Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib. Diplomata bu Mərkəzin gələcək nəslin maariflənməsində, mütaliə məsələlərində mühüm rol oynayacağını qeyd edib.

Kitab barədə məlumat verən Həsən Həsənov qeyd edib ki, nəşrdə iki mövzudan - Azərbaycan adlı müstəqil dövlətin yaranması, süqutu və Azərbaycan adlı dövlətin müstəqilliyinin bərpasından bəhs olunur. Azərbaycan dövlətinin ilk dəfə eramızdan əvvəl VII əsrdə yaradılmasının kitabda tarixi faktlarla sübut olunduğunu qeyd edən müəllif

deyib: “Azərbaycan dövləti yaranana qədər tarixdə nə Fars dövləti, nə də Ermənistan adlı bir dövlət olmayıb. Mən iki mötəbər mənbəyə - Suriyada “Karxi de Bet Selox” və IV əsr Roma tarixçisi Ammian Martsellinə istinad etmişəm. Birinci mənbədə Arbat tərəfindən Ador-bayqan adlı dövlətin yaradılması, ikinci mənbədə isə Atropatena adlı dövlətin məhz Assuriya imperiyasının süquta uğraması nəticəsində yaradılması göstərilir. Sovet İttifaqı dövründə tarixçi Ammian Martsellinin əsərinin tərcüməsi zamanı məhz bu fikirlər ixtisara salınıb. Sovet dövründə tarixçilərə bu iki mənbəyə istinad etmək qadağan olunmuşdu. Hamı Strabonun dediklərinə istinad edirdi. Strabon isə Atropatenanın yarandığını deyil, yenidən bərpa edildiyini yazırdı”.

Diqqətə çatdırılıb ki, “Makedoniyalı İsgəndər və Atropat” kitabında qədim



Azərbaycan dövləti olan Atropatenanın əslində eramızdan əvvəl IV əsrdə deyil, VII əsrdə yaranmasından bəhs olunur. Belə ki, indiyə kimi tarix kitablarında Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyasının parçalanması nəticəsində eramızdan əvvəl 321-ci ildə yarandığını bildirilir. Təqdim edilən kitabda bu fikirlərin yanlış olduğu faktlarla, tarixi mənbələrə istinadla sübuta yetirilir. Müəllif sübut edir ki, Atropatena dövləti Assuriya imperiyasının parçalanması nəticəsində eramızdan əvvəl 612-ci ildə yaranıb. Əslində, Atropatena dövləti eramızdan əvvəl IV əsrdə yaradılmayıb, bərpa olunub.

Sonra Həsən Həsənov oxucuların suallarını cavablandırıb, müəllifi olduğu kitabları imzalayaraq onlara təqdim edib.

AZƏRTAC

□ **Bir zamanlar təkcə Azərbaycanda deyil, bütün SSRİ-də kurort müəssisəsi kimi tanınan və məşhur olan Elmi – Tədqiqat Bərpa İnstitutu sağlamlığın bərpası üçün yeganə ünvan idi. Bu tibb məssisəsinin tarixinə nəzər salsaq, görürük ki, 1934-cü ildə Bakı Şəhər Səhiyyə Şöbəsinin nəzdində açılan Balneofizioterapiya İnstitutunun bazasında iki il sonra Azərbaycan Dövlət Kurortologiya və Fizioterapiya İnstitutu yaradılıb. 52 il bu adla fəaliyyət göstərən institut 1988-ci ildə Naftalan şəhərindəki problem laboratoriyası ilə birləşdirilərək Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Mualicə İnstitutu adlandırılıb. 1999-cu ildə isə bu tibb müəssisəsinin adı profili və fəaliyyətinə uyğunlaşdırılaraq Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna dəyişdirilib.**

Burada sağlamlığın bərpası üçün hər cür şərait var



Uzun illər insanlar bu sağlamliq ocağından mükəmməl şəkildə yararlanıblar. Belinmi ağrıyır, qolun, qıncımı hərəkətdən qalıb, oynaqclarında sıztılımtı var? Onda sən dərdinə əlacı ancaq bu ünvanda taparsan. Naftalan nefti, yod-brom, rodon vannaları, müxtəlif prosedurlar ağrıları kətinlədi, hər cür müalicəyə imkan verən. Naftalan nefti, yod-brom, rodon vannaları, müxtəlif prosedurlar ağrıları kətinlədi, hər cür müalicəyə imkan verən. Naftalan nefti, yod-brom, rodon vannaları, müxtəlif prosedurlar ağrıları kətinlədi, hər cür müalicəyə imkan verən.

...İllər bir-birini əvəz etdikcə, artıq istifadə edilən avadanlıqlar da öz keyfiyyətini itirdi, aparatlar da köhnəldi və bu bərpa institutunun özünü bərpa etməyə ehtiyacı yaranırdı və 2013-cü ildə təmirə dayandı... Gəzəl memarlıq abidəsi nümunəsi olan Elmi-Tədqiqat Bərpa İnstitutu əsaslı yenidənqurmadan sonra, dekabrın 18-də, nəhayət, açıldı. Nəhayət ona görə deyirik ki, institut təmirə bağlanandan bəri

çoxları bu təmirin nə vaxt bitəcəyini səbirsizliklə gözləyirdi. Çünki revmatik ağrılardan əziyyət çəkənlər, oynaq xəstəlikləri ilə yaşayanlar, nevroloji problemi olanların kompleks müalicəsi üçün belə müəssisənin yenidən açılmasına böyük ehtiyac vardı. Həm də insanlar burada həm stasionar, həm də ambulator qaydada sağlamlıqlarının bərpasını təcrübəli, bacarıqlı həkimlərə və fizioterapevtlərə etibar etməyə alışmışdılar. Qeyd edək ki, institutda 43 həkim, 76 tibb bacısı buraya ümidlə gələn hər bir xəstəyə həmişə gülməli üzlə yanaşıb, doğma münasibət göstərirlər. Müalicə prosesində müayinələrin nəticələrinə əsasən, sırası həkimlə birgə, professorların da məsləhət və göstərişlərini diqqətdə saxlayıblar.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən sanatoriya və kurort müəssisələrinin elmi cəhətdən əsaslandırılması, oradakı mualicə bu institut tərəfindən hazırlanmış elmi-metodik tövsiyələr əsasında aparılır. İnstitutda konsultativ poliklinika, stasionar, diaqnostik tədqiqatlar və fiziki üsullarla mualicə şöbələri fəaliyyət göstərir. Tibb ocağının stasionar hissəsində terapiya, artrologiya və nevrologiya bölmələri, diaqnostik

tədqiqatlar bölməsində isə 3 laboratoriya fəaliyyət göstərəcək. Klinik-immunologiya, biokimyəvi və klinik neyrofiziologiya laboratoriyalarında ən müasir avadanlıq quraşdırılıb. Bu avadanlıq laborator müayinələri qısa müddətə, həm də keyfiyyətlə aparmağa hərtərəfli imkan verəcək. Mualicə şöbələrinə isə Naftalan nefti ilə mualicə, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin mualicəvi bədən tərbiyəsi kabineti aiddir. İnstitutdakı oftalmoloq, stomatoloq, terapevt, USM, EKQ, balneoloji vanna və digər



kabinetlər də müasir tibbi avadanlıqla təchiz olunub.

Elmi-Tədqiqat Bərpa İnstitutunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Bu institutun Azərbaycanda xüsusi yeri vardır. Təxminən bir əsrə bərabər ömrü olan bu bərpa mərkəzinin yenidənqurmadan sonra indiki ikinci həyatı başlayır. Mən indi buradakı stendrlərə binanın əvvəlki vəziyyəti, tikinti zamanı çəkilmiş şəkilləri ilə tanış olduğum. Onlar çox böyük maraq doğurur. Hələ 1925-ci ildə institutun tikintisi ilə bağlı müvafiq göstəriş verilməmişdir. Bu institut 100 ilə yaxın müddət ərzində Azərbaycan sakinlərinə xidmət göstərmişdir”.

Prezident binanın dizayn işlərindən danışıraq onun həm xarici görünüşü, həm daxilinə göz oxşadığını, həm də böyük ərazidə – 14 min 600 kvadratmetr sahədə yerləşdiyini diqqətə çatdırdı. Burada ən yüksək səviyyədə xidmət göstəriləcəyini ölkəmizin səhiyyə sahəsinə diqqətin təzahürü kimi dəyərləndirdi. Dövlət başçımız sonra dedi: “İnsanların sağlamlığı bizim üçün ən əsas vəzifədir. Təsədüfi deyil ki, son 15 il ərzində təqribən 650-yə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edililib, bax, bu səviyyədə təmir olunub. Bu gün ölkəmizin istənilən yerində yüksək keyfiyyətli tibbi xidmət almaq mümkündür”.

Bu, ölkəmizin səhiyyə sisteminə verilən çox böyük töhfədir. Çünki bu gün hər bir şəhərdə, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir və vətəndaşlara xidmət edir. Bölgələrdə açılan diaqnostika mərkəzlərində bütün xəstəlikləri aşkarlamaq üçün müayinə aparatları mövcuddur. Müasir tibb müəssisələrinin yaradılması, mövcud sağlamliq ocaqlarının yüksək səviyyədə yenidən qurulması Prezident İlham Əliyevin



rəhbərliyi ilə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra edilən layihələrin mühüm tərkib hissəsidir. Səhiyyə sisteminə aparılan ardıcıl islahatlar nəticəsində bu gün bu sahə yeni mərhələyə qədəm qoyub. Bu cür müasir səhiyyə ocaqlarının yaradılması, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması və bərpası, onların müayinə-mualicə işini yüksək səviyyədə qurmaq üçün atılan addımlardandır.

Sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsindəki islahatlar, qoyulan investisiyaya bir məqsəd güdür: dünyaya göz açan körpələr sağlam doğulsunlar, ölkəmizin vətəndaşları sağlam olsunlar, Azərbaycanda yüksək səviyyəli tibbi xidmət ala bilsinlər. Artıq bir neçə ildir ki, dövlət başçısının göstərişi ilə bütün ölkə üzrə 5 milyondan çox Azərbaycan vətəndaşı kütləvi şəkildə yaşadıqları ərazidə yerləşən poliklinikalarda tibbi müayinədən keçir, xəstəlikləri vaxtında aşkarlanırlar. Qeyd etmək lazımdır ki, çox az ölkələrdə həyata keçirilən bu genişmiqyaslı layihənin məqsədi də məhz insanın sağlamlığına yönəlib.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Bu gün Azərbaycan qüdrətli və nümunəvi idman ölkəsidir

□ **Qüdrətli və nümunəvi bir idman ölkəsi kimi beynəlxalq aləmdə nüfuzu durmadan artan Azərbaycanda həyatımızın ayrılmaz tərkib hissəsi olan idmanın inkişafına göstərilən böyük qayğı bu gün heç kim üçün sirr deyil. Respublikamızda hökm sürən əmin-amanlıq şəraiti, böyük yarışların ən yüksək səviyyədə təşkili istisnasız olaraq bütün beynəlxalq idman dairələrində yüksək qiymətləndirilir.**



Təsədüfi deyil ki, hamı – istər idmançı və mütəxəssislər, istərsə də minlərlə turist yarışlar zamanı burada gördüklərindən məmnun qalırlar, razılıqlarını ifadə edirlər, Azərbaycandan öz ölkələrinə zəngin təəssürlərlə qayıdırlar.

Əlbəttə, bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin idmana gündəlik qayğısının nəticəsidir. Mən bir futbol

mütəxəssisi kimi, UEFA-nın Azərbaycanı göstərdiyi yüksək etimada görə ölkəmiz üçün qürur duyuram. Diqqət yetirin, gələn ilin mayında Avropa Liqası turnirinin final görüşü Bakıda keçiriləcəkdir. Futbol ictimaiyyətimizin bu oyunu necə böyük maraqla gözlədiyini deməyə ehtiyac yoxdur. Milli komandaların 2020-ci il Avropa çempionatının final mərhələsinin dörd oyununun təşkili hüququnun Bakıya etibar olunması da

çox şeyə sübutdur. Təkcə UEFA-nın yox, digər beynəlxalq idman təşkilatlarının da öz yarışlarını Azərbaycanda keçirmək istəyi, bayaq dediyim kimi, ölkəmizin qüdrətli və nümunəvi bir idman dövləti olduğunu inamla təsdiq edir.

Ağasəlim MİRCAVADOV, Əməkdar məşqçi, “Şöhrət” ordenli Prezident təqaüdçüsü

Sovet kəşfiyyatçısının oğlu Mehdi Hüseynzadədən yazıb



□ **Rusiyada çıxan “Voyenno-promişlenniy kuryer” həftəlik qəzetində Sovet İttifaqı Kəhrəmanı Mehdi Hüseynzadənin yüzilliyi ilə əlaqədar məqalə dərc olunub.**

Məqalə müəllifi Vladimir Rıbaçenkov SSRİ Müdafiə Xalq Komissarlığının Baş Kəşfiyyat İdarəsinin təcrübəli əməkdaşı, Yuqoslaviya Xalq Azadlıq Ordusunun 9-cu korpusu qərargahı yanında sovet hərbi missiyasının nümayəndəsi, polkovnik İvan Rıbaçenkovun oğludur. Vladimir Rıbaçenkov Azərbaycan xalqının şanlı oğlunun həyat və döyüş yolundan söhbət açır. Müəllif yazır ki, həmvətənimizin rəşadətli

döyüş yolu yaxşı məlumdur, lakin onun Balkanlardakı vəziyyətə dair hərbi-strateji informasiya toplanması ilə bağlı fəaliyyəti uzun illər kölgədə qalıb. Məqalədə deyilir: “Bu iş SSRİ Müdafiə Xalq Komissarlığının Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi İvan Rıbaçenkovun tapşırığı ilə aparılırdı. I.Rıbaçenkov 1944-cü ilin iyununda radiostə birlikdə Sloveniya dağlarında Yuqoslaviya Xalq Azadlıq Ordusunun 9-cu

korpusunun səərəncamına desant olaraq göndərilmişdi. Atam bu informasiyanın əhəmiyyətini təsdiq edərək, 1945-ci ilin martında Balaton gölü rayonunda ağır tank döyüşləri ərfəsində alman qoşunlarının Sloveniyadan Macarıstana göndərilməsi barədə Məhdinin əldə etdiyi və radio kanalı vasitəsilə Moskvaya ötürülən səhih məlumatları nümunə götürürdü. Bu məlumatlar mərkəz tərəfindən yüksək qiymətləndirilmişdi”.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

□ *Məmur adını əvvəllər heç xoşlamırdım.*

Bilmirəm, bəlkə də vaxtla bəziləri bu adı bir qədər bizdən uzaqlaşdırıblar, yadlaşdırıblar nədir, "məmur" deyəndə, ilk növbədə, gözəlim önünə qapısını ehtiyatla döydüyümü, amirana səsi ilə "gəl" deyərək əyləşdiyi kürsüdə özünü bir qədər də dartıb "əşidirəm" deyən adam təsəvvür etmişəm. Amma açığa ensiklopediyaya baxın. Məmur dövlət idarələrində çalışan qulluqçuya, dövlət xidmətinə deyilir. Rusların təbircinə desək: çinovnik... Görün, Prezidentimiz bu barədə necə gözəl deyib: "Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizi inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz, bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq".

...İşimlə bağlı rayon icra hakimiyyətlərinə tez-tez gedirəm, icra başçıları, onların müavinləri, aparatın digər işçiləri ilə müntəzəm görüşüb söhbət edirəm. Amma mənə "məmur" dediyimiz bu insanların sadəcə vətəndaşlarla rəftarı, ünsiyyəti, onlara münasibəti daha çox maraqlandırır. Elə ona görə də çox zaman təkid edirəm ki, səyyar görüşlərdə, fərdi qabullarda iştirak edim, gördüklərimi, müşahidə etdiklərimi, adamların problemlərini, istəklərini, bəzən də maraqlı təkliflərini qələmə ala bilim.

Heç yadımdan çıxır. Qərb bölgəsi rayonlarının birində səyyar qəbulda iştirak edirdim. Şikayətçi rayon rəhbərini artıq hövsələdən

Bütün bunları nəzərə alıb şəhər və rayonlarda məmur - vətəndaş münasibətlərinin səviyyəsi barədə bir neçə yazı ilə çıxış edəceyik. İlk belə yazı Ağstafa rayonu haqqındadır.

Hələ tam tanımadığım vaxtlarda rayon icra hakimiyyətinin başçısı Mehərrəm Quliyev adama (bu mənim şəxsi qənaətimdir) daha rəsmi, yuxarıda qeyd etdiyim məmur təsiri bağışlayırdı. Lakin onunla yaxından tanış olduqdan, başlıcası isə adamların rayon rəhbərinə münasibətini öyrəndikdən, Ağstafada illərdən qalan problemlərin, necə deyirlər, həllənməsindən sonra fikrim tamamilə dəyişdi...

məqsədli, günün tələblərinə cavab verən iş var. Tədbirlər yüksək səviyyədə keçirilir. Hər hansı bir tədbirdə və ya toplantıda mikrofonun əcaib səs çıxarması böyük sensasiyaya səbəb ola bilər. İşə, tədbirə, görüşə gecikmək, vətəndaşın müraciətinə vaxtında cavab verməmək, yaxud kobud rəftar etmək kimi məsələlərə

nəse hiss etmişdi və «ayrı kimin nə sualı var?» deyərək təkidlə, dönə-dönə soruşurdu. Birdən ağsaqqal bir kişi çəkincə-çəkincə söz istədi və maraqlıdır ki, çox vacib bir problemə toxundu, onun həllini xahiş etdi. Ertəsi gün aparatdaxili müşavirədə rayon rəhbəri deyirmiş ki, "çalışın, adamların ürayini oxuya biləsiniz. Mən o kişinin baxışlarından hiss

göstərir. Məlumdur ki, qəbullaarın əsas prinsipi vətəndaşı dinləmək və kömək etməkdir. Çünki uzaq məsafəni qət edərək qəbulda gələn vətəndaş onu dinləyən şəxsin ədalətinə, xeyirxahlığına, kömək əli uzadacağına ümid edir və heç nəümid qayıdacağına da inanmır. Qəbul məsələləri öyrənilərkən məlum olur ki, əvvəlki illərlə

Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamaladırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Ağstafada məmur adı gələndə "dinləyən", "qayğı göstərən", "kömək edən" yada düşür...



olduqca sərt təpki var. Hər halda, rayon icra hakimiyyətinin bu iş üsulu özünü doğruldur və bütün sahələrə istər-istəməz öz müsbət təsirini göstərir. Təbii ki, bu vəzifədə Prezident Administrasiyasında məsul işlədə çalışan Mehərrəm Quliyev orada əldə etdiyi təcrübəni, iş üsulunu, ab-havanı burada tətbiq etməyə çalışıb və sevindirici haldır ki, buna nail olub. İlk baxışda bunlar adi bir iş təsiri bağışlaya bilər. Lakin diqqətlə araşdırdıqda, bütün bunlar bilavasitə məmur-vətəndaş münasibətlərinə də təsir edən

etmişdim ki, nəse ciddi bir sözü var, sadəcə, deməyə ürək eləmir.

Rayonda aparılan islahatlar Ağstafanı tanınmaz dərəcədə dəyişdirib. Sosial məsələlərin böyük əksəriyyəti həll olunub. Daha əvvəlki kimi qaz, işıq problemləri yoxdur. Ağstafada ələ asfalt yollar çəkilib ki, hamı həssəd apara bilər. Evlər, müxtəlif ictimai binalar öz görkəmini dəyişir. Amma dəyişən təkə bunlar deyil axı. Dəyişən insanlara, sadəcə vətəndaşlara olan münasibətdir, diqqətdir, qayğıdır, onların problemlərini özününküləşdirməkdir. Özü də Ağstafa ələ bir yerdir ki, yaxşı iş də, naqis iş də tez yayılır, müzakirə olunur. Əgər rayon rəhbəri bazara gedib qiymətlərlə maraqlanırsa, alıcılarla, satıcılarla görüşürsə, çayçıda bir qrup ağsaqqalı görüşü onlarla əyləşib bir stəkan çay içirsə, dərcləşirsə, 95 yaşlı ağbırək nəneni, Sosialist Əməyi Qəhrəmanını evində bir tortla təbrik edərsə, binaları, küçələri təmir ediləcək sakinlərlə əvvəlcədən bir-bir görüşüb məsləhətləşirsə... bunlar mütləq hər yerdə danışılır, kənddən-kəndə yayılır. Mehərrəm Quliyev rayonda görülməz işləri Prezident İlham Əliyevin Ağstafaya və ağstafalılarına töhfəsi hesab edir. Əslində, bə, doğrudan da belədir. Ölkə rəhbərinin son illərdə Ağstafaya bir neçə dəfə səfər etməsi, əksər obyektlərin təmələqoyma və açılış mərasimlərində iştirak etməsi, müxtəlif vaxtlarda vəsait ayrılması haqqında sərəncamlar imzalaması deyilənlərin əyani sübutudur.

...Ağstafada məmur adı gələndə "dinləyən", "kömək edən" yada düşür. Təəssüf ki, bəzən vətəndaşların bir çoxu müraciət etmək hüququndan, məmurun bəzə belə səmimi münasibətindən sui-istifadə edərək müəyyən təzyiqlər vasitəsilə əsassız tələblərinin yerinə yetirilməsinə də cəhd



müqayisədə qəbullaarın təşkili işi xeyli yaxşılaşmışdır. Qanunvericiliyə uyğun olaraq, vətəndaşların əvvəlcədən müəyyən edilmiş günlərdə və saatlarda qəbul edilməsi, ümumilikdə isə qəbul işinin səmərəliliyinin artırılması üçün müvafiq tədbirlər görülür. Təsədüfi deyil ki, həftənin bütün iş günləri qəbul var. Məsələn, ilin əvvəlindən indiyədək icra hakimiyyəti başçısı aparatında 871 nəfər vətəndaş qəbul edilmişdir.

Rayon icra hakimiyyətinin rəsmi internet sahifəsi "agstafa-ih.gov.az" və həmin sahifədə vətəndaşlar üçün "elektron müraciət" bölməsi fəaliyyət göstərir ki, icra hakimiyyətində və yerlərdə vətəndaşların qəbulu barədə oradan da məlumat almaq olur.

Vətəndaşların ən çox istifadə etdikləri müraciət formalarından biri də məktublar və digər yazılı müraciətlərdir. Hər hansı bir problemə rastlaşan vətəndaş, ilk növbədə, yaşadığı ərazidə, işlədiyi müəssisədə rəhbər vəzifəli

168-i həll olunmuş, 673-ü əsassız sayılmış və ya müvafiq izahat verilmis, 64-nün həlli rayon icra hakimiyyətinin səlahiyyəti daxilində olmadığı üçün aidiyyəti təşkilatlara göndərilmişdir.

Cari ildə rayon icra hakimiyyətinin başçısı 36 səyyar qəbul keçirib. Bu qəbullaar Ağstafanın 39 sayıyış məntəqəsindən 1 şəhəri, 5 qəsəbəni, 26 kəndi əhatə etmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 3900 nəfəri keçmiş, 369 təklif irəli sürülmüşdür. Qeyd edək ki, qaldırılan problem və təkliflərin indiyədək 182-si həll olunub, 52-sinin isə icrası davam etdirilir. Digər təkliflərin icrasının növbəti illərdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, icra hakimiyyəti başçısı aparatında 871 nəfər vətəndaş qəbul edilmişdir.

Bəs Ağstafada adamlar daha çox nədən yazırlar? Maraqlanmışıq. Məlum olub ki, vətəndaşların müraciətləri əsasən əlillik dərəcəsinin, ünvanlı sosial yardımının verilməsi, evlərinin təmir

kompleksləri, emal müəssisələri tikilib istifadəyə verilib ki, onlar bir çox sənaye şəhərlərində yoxdur. Yəni, kifayət qədər iş yerləri var. Torpaqda çalışanlara, ekipajçılara nəinki maneçilik, əksinə, hərtərəfli dəstək var. Mehərrəm Quliyevin özü becarilən torpaqları qazib, adamların problemləri, çətinlikləri ilə maraqlanıb, su, texnika, dərman peraparatları sardan köməyini əsirgəməyib. Bunu rayonda hamı bilir.

...Ağstafalıları bu gün-güzəranlarından razıdırlar. Sabaha da ümidlə baxırlar. Azərbaycanın hər yerində olduğu kimi, bu rayonda da dövlətə və dövlətçiliyə, ölkə Prezidentinə böyük inam var. O yerdə ki, məmur-vətəndaş münasibətlərində səmimiyyət, qarşılıqlı anlaşma hökm sürür, o zaman bütün çətinliklər dəf edilir. Elə Ağstafada olduğu kimi...

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri,

Ağstafa



çıxarmışdı. Birdən o, necə qış-qırdsısa, şikayətçi əlində tutduğu tükərləri tökülmüş papağını özü də hiss etmədən ona tərəf tulladı. Bir anlığa ortaya sükət çöxsə də başçının özünü saxlaya bilməyib uca-dan gülməsi gərginliyi aradan qaldırdı. Rayon rəhbərinin qəbuldan sonra "mən düz eləmədim, gərək dözüydüm, o nə qədər haqsız olsa da" deməsi bir daha göstərdi ki, məmur bütün hallarda xidmətçi olduğunu unutmamalıdır.

Məmur-vətəndaş münasibətlərindən yazmaq bir qədər çətinidir. Çünki sənə təqdim olunan arayışlarda bu münasibətlərin normal olduğunu, müxtəlif görüşlər, tədbirlərin səmərə verdiyini yazacaqlar. Hətta sənə iştirak etdiyin səyyar qəbul – görüşlərdə də bunu əməli-başlı öyrənə bilməyəcəksən. Əvvəlcədən hazırlanan görüş, təlimat veriliş vətəndaşlar və sair...

Deməli, bütün hallarda özünün müşahidələrini, vətəndaşların fikirləri, ən başlıcası isə qaldırılan problemlərin, təkliflərin, şikayətlərin (söhbət haqlı şikayətlərdən gedir) həlli ilə bağlı görülmə işlərə qiymət vermək lazımdır. Elə, əsl məmur-vətəndaş münasibətlərinə də bu meyarlardan yanaşılmalıdır. Bu mövzu həmişə aktualdır və indi xüsusi əhəmiyyət kəsb edir.



Rayon icra hakimiyyətinin binasında həmişə qərribə bir sükət olur. Dəhlizlə gedirsən, heç bir otaqdan səs gəlmir. Sanki heç kim yoxdur. Amma ara-sıra çalınan telefon zəngləri eşidərkən, hansısa otaqdan razı halda çıxıb gedən vətəndaş görərkən hiss edərsən ki, burada iş gedir. Sadəcə, nizam-intizam o qədər güclüdür ki, artıq hərəkət, davranışla, səs-küylə rastlaşmaq qeyri-mümkündür. Aparatın hər bir işçisi gün ərzində görəcəyi işi əvvəlcədən bilir. Kor-korənə, əyləşib yalnız başçının tapşırıqlarını gözləmək söhbətləri çoxdan yığışdırılıb. Ortada həmişə planauyğun,

amillərdəndir.

Mehərrəm Quliyev Ağstafada işlədiyi illər ərzində bəzi məmurlar ətrafında yaranan "buzu əriltməyə" çalışıb. Əvvəla, adamlarla görüşdən heç vaxt çəkinməyib, əksinə, özü onların yanına gedib, dərd-sərləri ilə maraqlanıb. Bir çox məsələləri yerində və ya nəzərdə tutulan vaxtda həll etməsi ona adamlar arasında hörmət qazandı. Rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova maraqlı bir epizod danışdı. Dedi ki, hansısa kənddəydik, səyyar qəbul başa çatmışdı, hamımız da yorulmuşduq. Amma gördük ki, Mehərrəm müəllim getmək istəmir, sanki

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
18 saylı Zaqatala Ərazi İdarəsinin Balakən rayon şöbəsi üçün yeni inzibati binanın tikintisinin satın alınması.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərən hesaba (əlavə olunur) köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Zaqatala şəhəri, F.Əmirov küçəsi 173 nömrəli ünvanda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən (əlaqələndirici şəxs: Kəmalə Abdullayeva-dan, telefonlar - İş 02422 4-00-63, mobil - 055-306-61-07) ünvandan ala bilərlər.
İştirak haqqı 300 manatdır.
VÖEN-5100243711
H/H- A248A1-
IB33070019443961292139
Benefisiar (alan) bank – "Kapital Bank"ın Zaqatala filiali
VÖEN- 9900003611
Kod- 200394
M/H- AZ-
37NABZ01350100000000001944
SWIFT – AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərini 2,0 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş qəddərlərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçılının müvafiq mallar və işlər üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər;
- tender iştirakçılarının (iddiaçıların) son 3 (üç) ildə yerinə yetirdikləri işlər (analogi işlərinin dəyərli tender predmetinin qiymətinə müvafiq olmalıdır) barədə

məlumatlar;
- iddiaçının müvafiq tikinti işlərinin görülməsinə verilən xüsusi icazə (lisenziya) sənədinin surəti;
- iddiaçının mülikiyyətində olan maşın, mexanizm, avadanlıqların növü və xüsusiyyətləri haqqında arayış;
- iddiaçının ixtisas göstəriciləri haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılın tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflə 22 yanvar 2019-cu il saat 17.00-a qədər Zaqatala şəhəri, F.Əmirov küçəsi 173 nömrəli ünvanda, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 23 yanvar 2019-cu il saat 14.00-da Zaqatala şəhəri, F.Əmirov küçəsi 173 nömrəli ünvanda, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin inzibati binasında açılacaqdır.
İddiaçıların səlahiyyəti nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

"Azərsu" ASC 50 kiloqramlıq balonlarda maye xlorun satılınması məqsədilə KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti 67, "Azərsu" ASC-nin Satınalmaların təşkili şöbəsinə (əlaqələndirici şəxs – mühəndis Hikmət Qasimova hikmat.qasimov@azersu.az +994124314767 (2249) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təkliflərini 25 dekabr 2018-ci il saat 15.00-dan gec olmamaq şərtlə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri "Azərsu" ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən inzibati binasında 26 dekabr 2018-ci il saat 15.00-da açılaçaqdır. İddiaçıları və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

BİLDİRİŞ

"Xalq qəzeti"nin 2, 22 iyun, 14, 31 iyul, 8, 28 avqust, 8, 18, 26 sentyabr, 10, 25 oktyabr, 23 noyabr və 12 dekabr 2018-ci il tarixli nömrələrində "Azərsu" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin balansında olan texnikaların yüksək təzyiqli yanacaq nasoslarının və püskürdücülərinin təmiri, nizamlanması, yüksək təzyiqli boruların zədələrinin bərpası, dəyişdirilməsi, yüksək dəyişikliyə paroxlanması, yonulma işləri, müxtəlif markalı texnikaların diagnostikası, əlvan metalların qaynaq olunması, mühərrikin gövdəsinin və silindirlərinin başlıqının təmiri işlərinin satın alınması məqsədilə dərc edilmiş tenderlərinə yətersay olmadığı üçün tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 10 yanvar 2019-cu il saat 16.00-a, təkliflərin açılışı isə 11 yanvar 2019-cu il saat 16.00-a dəyişdirilmişdir.
Əlaqələndirici şəxs-satınalmaların təşkili və idarə olunması departamentinin tenderlərin təşkili şöbəsinin mühəndisi Hikmət Qasimov (hikmat.qasimov@azersu.az +994124314767(2249)).

BİLDİRİŞ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 2018-ci il sentyabrın 22-si və oktyabrın 5-də www.sdf.gov.az və www.tender.gov.az saytlarında yerləşdirilmiş, həmçinin "Xalq qəzeti"ndə dərc edilmiş Qalib qrant layihələri üzrə elmi cihazların, avadanlıqların, məmulatların, informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarının, azyiqmətlilərin, reagentlərin və elmi analizlərin aparılması ilə bağlı iş və xidmətlərin satın alınması məqsədilə 2018-ci ilin noyabr ayında keçirilmiş açıq tender prosedurunda lot-1 üzrə "Karl Sənaye və laboratoriya avadanlıqları" MMC, lot-2 və lot-3 üzrə "Medeks" MMC, lot-5, lot-7 və lot-8 üzrə "3S Osteosintez" MMC, lot-9 üzrə "Fuad-Kimya Servis" MMC və lot-10 üzrə "Azecolab" MMC qalib elan edilmiş və həmin təşkilatlarla müvafiq satınalma müqavilələri bağlanmışdır.

Tender komissiyası

BİLDİRİŞ

"Xalq qəzeti"nin 10, 23 oktyabr, 16, 28 noyabr və 12 dekabr 2018-ci il tarixli nömrələrində "Azərsu" ASC-nin daxili vəsaiti hesabına "Flygt" nasoslarının təmiri işlərinin satın alınması məqsədilə dərc edilmiş tenderlərinə işi həcmərinə aydınlıq gətirilməsi üçün iddiaçıların rəsmi müraciətlərinə əsasən, tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 10 yanvar 2019-cu il saat 16.00-a, təkliflərin açılışı isə 11 yanvar 2019-cu il saat 16.00-a dəyişdirilmişdir.
Əlaqələndirici şəxs – təchizat və satınalmaların idarə olunması departamentinin satınalmaların təşkili şöbəsinin mühəndisi Hikmət Qasimov (hikmat.qasimov@azersu.az +994124314767(2249)).

“Azərsu” ASC

mal-materialların satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçilir.
Lot-1 . Lyuk, yağış barmaqlıqları və yağıın hidrantlarının satılınması.
Lot-2. Mal-materialların satılınma-sı.

Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs - Hikmət Qasimovdan 431 47 67/2249) ala bilərlər.

Iştirak haqqı hər bir lot üçün 200 manatdır.

Təşkilat- “Azərsu” ASC
VÖEN- 9900001751
Bank- “Kapital Bank”ASC-nin 1 saylı Nəsimi filiali

Kod-200112
VÖEN- 9900003611
M/h-AZ37NABZ
0135010000000001944
S.W. İ. F. T. BİK: AİİBAZ2X
H/h - AZ65AİİB
33070019441100216111

Iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti

Tender komissiyası

Neftçala Suvarma Sistemləri İdarəsi

2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Lot - 1. Mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, materialların və sürtkü yağlarının satılınması.
Lot - 2. Nasos, mexaniki və elektrik avadanlıqlarının təmiri üçün ehtiyat hissələri və materialların satılınması.
Lot - 3. Təmir-tikinti işləri üçün mal-materialların satılınması.
Lot - 4. Cari və əsaslı təmir işlərinin satılınması.

Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Neftçala şəhəri, VII məhəllədə yerləşən Neftçala Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs-

P.S.Mehmədovdan, telefon- 02126-3-30-45) ala bilərlər.
Təşkilat: Neftçala SSI
VÖEN: 6500023981
H/h: AZ 95 AİİB
32051019446400201164
VÖEN: 6500017871
Bank: “Kapital bank”-in Neftçala filiali
Kod: 200640
VÖEN: 9900003611
M/h: AZ 37 NABZ
01350100000000001944

S. W. İ. F. T.BİK AİİBAZ 2X
Iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə

Tender komissiyası

haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 31 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 7 fevral 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Satınalmaların Təşkili və İdarə Olunması Departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 8 fevral 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

yetilərsə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 21 yanvar 2019-cu il saat 18.00-a qədər Neftçala şəhəri, VII məhəllədə yerləşən Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 22 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Beyləqan Subartezian Quyularının İstismarı İdarəsi

2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Mexaniki və elektrik avadanlıqlarının satılınması.

Lot-2. Tikinti materiallarının satılınması.

Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Subartezian Quyularının İstismarı İdarəsindən (əlaqələndirici şəxs- Y.Səferovdan, telefon: 22-22-6-84) ala bilərlər.

Alan bank: Dövlət Xəzinədarlığı
Agentliyi
Kod: 210005

VÖEN: 1401555071
M/h: AZ 41 NABZ
0136010000000003944
SWIFT BİK: CTREAZ-22
Alan təşkilat:Beyləqan SQLİ Baş Dövlət Xəzinədarlığı H/H: 2354102
VÖEN:3900214101

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq

olunmuş maliyyə hesabının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 21 yanvar 2019-cu il saat 18.00-a qədər Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən Subartezian Quyularının İstismarı İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 22 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikasının Prezidenti yanında

ELMİN İNKİŞAFI FONDU

Qalib qrant layihələri üzrə elmi cihazların, avadanlıqların, məmulatların, reagentlərin, informasiya-texnologiyalar avadanlıqlarının və aqziymatlıların və elmi analizlərin aparılması ilə bağlı iş və xidmətlərin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 12 lot üzrə keçilir.
Lot-1. Qalib qrant layihəsi üzrə istifadə üçün cihaz və avadanlıqların satın alınması;
Lot-2. Qalib qrant layihəsi üzrə istifadə üçün cihaz və avadanlıqların satın alınması;
Lot-3. Qalib qrant layihəsi üzrə istifadə üçün reagentlərin satın alınması;
Lot-4. Qalib qrant layihəsi üzrə istifadə üçün reagentlərin satın alınması;

Lot-5. Qalib qrant layihəsi üzrə istifadə üçün elmi cihaz ehtiyat hissələrinin satın alınması;

Lot-6. Qalib qrant layihələri üzrə istifadə üçün elmi cihazın satın alınması;

Lot-7. Qalib qrant layihələri üzrə istifadə üçün cihaz və avadanlıqların satın alınması;

Lot-8. Qalib qrant layihələri üzrə istifadə üçün informasiya-texnologiyalar avadanlıqlarının və aqziymatlıların satın alınması;

Lot-9. Qalib qrant layihələri üzrə istifadə üçün cihaz və avadanlıqların satın alınması;

Lot-10. Qalib qrant layihəsi üzrə istifadə üçün məmulatların satın alınması;

Lot-11. Qalib qrant layihəsi üzrə elmi analizlərin aparılması ilə bağlı iş və xidmətlərin satın alınması;

Lot-12. Qalib qrant layihəsi üzrə istifadə üçün reagentlərin satın alınması.

Tender iştirakçılarna təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini yazılı surətdə, möhürlənmiş, imzalanmış ikiqat bağlamada təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməkdir: aşağı qiymət, yüksək keyfiyyət, ən qısa müddət ərzində çatdırılma, mallara maksimum

zəmanət, analoji işlərdə təcrübəsi.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Səferov küçəsi, 27, 9-cu mərtəbə (tender komissiyası, telefon 489-08-94, səlahiyyətli şəxs: Ədliyyə Babayeva) ala bilərlər.

Iştirak haqqı: 1-ci və 2-ci lotun hər birinə - 50 manat; 3-cü və 12-ci lotun hər birinə - 10 manat, 4-cü və 8-ci lotun hər birinə - 15 manat, 5-ci lot üçün - 35 manat, 6-cı lot üçün - 25 manat, 7-ci və 9-cu lotun hər birinə - 30 manat; 10-cu lot üçün - 5 manat və 11-ci lot üçün isə - 20 manatdır.

İddiaçılar tenderdə iştirak haqqını bu hesaba köçürməlidirlər:

Azərbaycan Respublikasının Prezidenti yanında

Elmin İnkişafı Fondu

VÖEN: 1701102761

Dövlət Xəzinədarlığı Agentliyi

Bankın VÖEN-i: 1401555071

H/h: AZ29CTRE0000000000005428301

M/h: AZ41NABZ0136010000000003944

Bankın kodu: 210005

S.W.I.F.T. CTREAZ22

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə) (iştirak edəcək satınalma predmeti dəqiq göstərilməklə);

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi

sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilməsi surətləri, iddiaçının tam rəsmi adı və rekvizitləri;

- tender təklifi və satınalma müqaviləsinin imzalanacaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iki nüsxə (əslı və surəti) tender təklifi (tender təklifi zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə müvafiq dövlət orqanından arayış;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının işləri yerinə yetirmək üçün təcrübəsi və potensial imkanları, tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat;

- malların mənşə və keyfiyyət sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməli və notariat qaydada təsdiqlənməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 6 fevral 2019-cu il saat 11.00-a qədər, tender təklifi və tender təklifinin bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14 fevral 2019-cu il saat 17.00-a qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna (Bakı şəhəri, Y.Səferov küçəsi, 27, 9-cu mərtəbə) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq və iddiaçılar bəxşilənməyəcəkdir.

İddiaçıların təklifləri 15 fevral 2019-cu il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi

2019-cu ildə tələb olunan dərman preparatlarının və sarğı materiallarının, laboratoriya reaktivlərinin, rentgen plyonkalarının, cərrahi, stomatoloji, dezinfeksiyaedici və digər istismar materiallarının satılınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 3 (üç) lot üzrə keçilir.
Lot-1. Dərman preparatları və sarğı materiallarının satılınması.

Lot-2. Laboratoriya reaktivlərinin satılınması.

Lot-3. Rentgen plyonkalarının, cərrahi, stomatoloji, dezinfeksiyaedici və digər istismar materiallarının satılınması.

Mallarla təchiz olunma müddəti – 2019-cu il ərzində.

Tender iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş,

imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Ceyhun Hacıbəyli küçəsi, 16 nömrəli ünvanda Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən (əlaqələndirici şəxs- Əliyev Emin İman oğlundan, tele-

fon:493-36-32) ala bilərlər.

Iştirak haqqı lot-1 100 manat, lot-2 və

lot-3 hər biri 50 manatdır.

Təşkilat: 9 saylı Xəzinə İdarəsi

H/h: AZ31C-

TRE00000000000002478301

VÖEN: 1700383261

Bank: DXA

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ-

85NABZ01360100000003003944

S.W.I.F.T. CTREAZ22

olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 23 yanvar 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 5 fevral 2019-cu il saat 17.00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 6 fevral 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim edildikdə).

Əlaqələndirici şəxs: İlham Əliyev, tele-

fon: 502-47-53/56/58, daxili 144.

Faks: 465-87-96, 502-47-22.

E-mail: i.aliyev@dim.gov.az

Ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.

Tender komissiyası

Azərbaycan Tərcümə Mərkəzi

2019-cu ildə müxtəlif dillərdən tərcümə edilmiş

əsərlərin nəşrinin satılınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçilir.

Xarici xəbərlər

Rusiya

Hasilat artıb

2018-ci ilin yanvar-dekabr aylarında "Gazprom" təbii qaz istehsalını artırıb. Bildirilir ki, bu il hasilat keçən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz və ya 25,6 milyard kubmetr artaraq 473,5 milyard kubmetr çatıb.

Hesabat dövründə "Gazprom"un Avropaya qaz ixracı 188,3 milyard kubmetrə yüksəlib və keçən ilin eyni dövrünə nisbətən 2 faiz artıb.

Xəbəri TASS verib.



Venesuela

Ölkə defoltla üzləşə bilər



Venesuela hökuməti borclarına dair ödəmələri növbəti dəfə köçürmədiyinə görə 5 sərmayə fondu tərəfindən bondları erkən bağlamaq və faizləri ödəmək tələbləri ilə üzləşib.

Məlumatla görə, müddəti 2034-cü ilədək olan 1,5 milyard dollar məbləğində avro-bondlar üzrə 140 milyon dollarlıq ödəmələri gecikdirən hökumət qanuna əsasən, həmin tələbləri dərhal yerinə yetirməlidir.

Ekspertlər iddia edirlər ki, bu, inandırıcı görünmədiyi üçün ölkə növbəti illərdə məhkəmə prosesləri ilə üz-üzə qalacaq.

Xəbəri "Bloomberg" verib.

Böyük Britaniya

Salvador Dalinin əsəri satılıb

Məşhur sürrealist rəssam Salvador Dalinin hazırladığı xərçəng dəstəklili telefon hərracda 853 min funt-sterlinqə satılıb. Bildirilir ki, sənət əsəri Şotlandiya Milli Qalereyası tərəfindən alınıb. Qeyd edək ki, sənət əsəri bundan sonra Edinburqdakı Müasir İncəsənət Qalereyasında nümayiş olunacaq.

Xəbəri BBC verib.



Yaponiya

Turistlərin sayı artıb



Bu il Yaponiyaya gələn əcnəbi turistlərin sayı 30 milyonu ötüb. Bildirilir ki, ölkəni ziyarət edən turistlər təqribən 40 milyard dollar xərcləyiblər. Yaponiyanın turizm naziri Keyçi İşi deyib ki, bu, çox yaxşı göstəricidir. Lakin hökumət ölkəni turistlər üçün daha cazibədar etməyə çalışır.

Məlumatı "Jiji Press" yayıb.

İspaniya

"Qızıl Buts"un beşqat sahibi



"Barselona" klubunun və Argentina millisinin ulduz futbolçusu Lionel Messi beşinci dəfə "Qızıl Buts" mükafatının sahibi olub. O, 2017-2018-ci illər, mövsümündə ölkə çempionat-

larında ən çox qol vuran futbolçuya verilən mükafata 36 oyunda 34 dəfə fərqləndiyi üçün layiq görülüb.

Xatırladaq ki, Lionel Messi 2009-2010-cu (34 qol), 2011-2012-ci (50 qol), 2012-2013-cü (46 qol) və 2016-2017-ci (37 qol) illərdə də "Qızıl Buts" mükafatına layiq görülüb.

Xəbəri "Futbol.ua" verib.

Hazırladı:
Elçin ABBASOV,
"Xalq qəzeti"

Hulusi AKAR: Səncərin yeni terror yuvasına çevrilməsinə imkan verməyəcəyik

□ **Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankaranın bölgədə bundan sonra da terror təhdidlərinə qarşı qətiyyətlə mübarizə aparmaq əzmində olduğunu bildirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.**

General Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı vurğulayıb ki, onun ölkəsi heç bir vəchle İraqın şimalında yeni terror mərkəzinin yaradılmasına imkan verə bilməz. H.Akar bu barədə danışıqdan deyib: "Türkiyə heç vaxt imkan verməz ki, İraqın Səncər bölgəsi yeni Qəndilə çevrilsin".

Türkiyəli nazir ölkə parlamentində çıxışı zamanı Suriyanın şimalındakı mövcud vəziyyət barədə də söz açıb. O, ABŞ hökumətini Münbiçə bağlı öhdəliklərinə əməl etmədiyi üçün kəskin tənqid edib.

H.Akar deyib ki, Pentaqon vəd etdiyi-nin əksinə olaraq, Münbiçə PKK terror təşkilatının Suriyadakı törəməsi olan YPG yaraqlılarını çıxarmaq əvəzinə, regionda



yeni döyüşlər üçün səngər qazan terrorçuları himayə etməkdə davam edir.

General bir daha vurğulayıb ki, Ankara Münbiçə hər an terrorçulara qarşı qətiyyətlə mübarizə aparmağa hazırdır. H.Akar deyib: "Əgər ABŞ hökuməti öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə, həmin terrorçular öz əlləri ilə qazdıqları səngərlərdə məhv ediləcəklər".

M.HACIXANLI,
"Xalq qəzeti"

ABŞ-da il ərzində 40 minə yaxın insan odlu silahdan həlak olub

□ **ABŞ-da dərc edilmiş statistikaya əsasən, 2017-ci ildə odlu silahla 39 min 773 nəfər qətlə yetirilib ki, bu da 2016-cı ilə müqayisədə 1000 nəfər artıqdır.**

Statistikaya görə, hər üç ölümdən ikisi özünəqəsdlə nəticələnib. "The New York Times"

nəşrinin yazdığına görə, özlərinə qəsd edənlər narkotik aludəçiləri olub. Nəşrin məlumatına görə, 2017-ci



ildə ölkədə 70 min narkotika aludəçisi dünyasını dəyişib.

Qəzənfer QASIMOV,
"Xalq qəzeti"

İsrail-Fələstin münəqişəsi üzrə yeni barışıq planı hazırlanıb

□ **ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT Təhlükəsizlik Şurasında sözügedən vəzifədə iştirak etdiyi son iclasda İsrail-Fələstin münəqişəsinin həllinə dair əvvəlkilərdən fərqlənən yeni plan hazırlandığını bildirib. Bu barədə məlumatı TASS yayıb.**



Nikki Heyli qeyd edib ki, yeni plan əvvəlkilərdən fərqli olacaq. "Artıq bir

həqiqəti qəbul etməliyik. Sülh sazişi hər iki tərəf üçün sərfəli olmalıdır. Bir tərəfin

daha çox qazanması, digər tərəfin isə əksinə, daha çox riskə gətirməsi yolverilməzdir. Məhz bunları düşünərək ABŞ Administrasiyası israililərlə fələstinlilər arasında planını hazırlayıb. Bu, sadəcə, ümumi müddəalardan ibarət bir neçə səhifəlik yazı yox, daha ətraflı və böyük plandır, məhz buna görə də əvvəlkilərdən fərqlənir", - deyə amerikalı diplomat vurğulayıb.

Rövşən ATAĞİŞİYEV,
"Xalq qəzeti"

"Kastamonu 2018 – türk dünyasının mədəniyyət paytaxtı"nın bağlanış mərasimi olub

□ **Türkiyənin Kastamonu şəhərində "Kastamonu 2018 – türk dünyasının mədəniyyət paytaxtı"nın bağlanışı münasibətilə təntənəli mərasim keçirilib.**

Əvvəlcə "Kastamonu 2018 – türk dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində görülən işləri əks etdirən film nümayiş olunub.

Rəsmi hissədə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun, Kastamonu valisi Yaşar Qaradeniz və Kasta-

monu şəhər bələdiyyəsinin sədri Tahsin Babaşın çıxışları dinlənilib. Çıxışlarda TÜRKSOY-un 2018-ci ildəki fəaliyyəti, "Kastamonu 2018 – türk dünyasının mədəniyyət paytaxtı" ili çərçivəsində görülən işlər, o cümlədən Kastamonu bölgəsinin Türkiyənin dövlətçilik tarixində və mədəni irsinin yaranmasında, formalaşmasında və

inləşində roluna dair geniş məlumat verilib.

Diqqətə çatdırılıb ki, dekabrın 18-də Kastamonu-da keçirilən TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasının qərarı ilə Qırğız Respublikasının Oş şəhəri "2019-cu ildə türk dünyasının mədəniyyət paytaxtı" seçilib, eləcə də 2019-cu il anadan olmasının 650-ci ildönümü şərəfinə böyük Azərbaycan şairi İmadəddin Nəsimi və anadan olmasının 125-ci ildönümü münasibətilə türkiyəli görkəmli el sənətkarı Aşıq Veysel ili elan olunub.

"Türk dünyasının mədəniyyət paytaxtı"nın rəmzinə bildiren simbol Qırğızıstan tərəfinə təhvil verilib. Xoş sözlər və səmimi təbriklərle Oş şəhərinə uğurlar ifadə olunub.

Sonra mərasim zəngin bədii proqramla davam edib. Azərbaycanı bədii proqramda təmsil edən F.Əmirov adına Azərbaycan Dövlət Mahını və Rəqs ansamblının "Nağara" və "Qaytağı" rəqslərinin ifası maraqlı alqışlarla qarşılanıb.

Sabir SAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri

Kastamonu

Hava proqnozu

Dekabrin 20-də

□ **Bakıda və Abşeron yarımadasında** aralıq yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, gündüz aralıq güclənəcək. Gecə 5-7, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi normaldan yüksək 773 mm cive sütunundan 768 mm cive sütununa enəcək, nisbi rütubət 85-95 faiz olacaq.

□ **Naxçıvan Muxtar Respublikasında** əsasən yağmursuz keçəcək. Lakin axşama doğru aralıq yağintılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə aralıq duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3 dərəcə səhərdən 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 6-8 dərəcə səhərdən 2-7 dərəcə isti olacaq.

□ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,**

Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru aralıq yağintılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz 2 dərəcə səhərdən 3 dərəcəyədək isti olacaq.

□ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşama doğru aralıq yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, aralıq güclənəcək. Gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq.

□ **Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** aralıq yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, aralıq

güclənəcək. Gecə 3 dərəcə səhərdən 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-3 dərəcə səhərdən 3 dərəcəyədək isti olacaq.

□ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşama doğru aralıq yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, aralıq güclənəcək. Gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq.

□ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** aralıq yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə səhərdən 3-5 dərəcə isti olacaq.

Sergey Lavrov Gürcüstanla əlaqələrin kəsilməsinə istəmir

Salome Zurabişvili: Moskva beynəlxalq hüquq normalarını tanımalıdır

□ **Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gürcüstanla münasibətlərin tamamilə kəsilməsinin əleyhinədir. Bu barədə XİN başçısı "Komsomolskaya pravda" qəzetinə müsahibəsində bəyan edib. Məlumatı "Sputnik Qruzia" verib.**



Qəzet müxbirinin Gürcüstanda ABŞ hərbi bazasının, eləcə də Luaqara bioloji laboratoriyasının yaradılmasına cavab olaraq bu ölkəyə qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı təklifinə Lavrov belə reaksiya verib: "Mən belə bir siyəsinin qəti şəkildə əleyhinəyəm ki, "bax, burada bizi incidiblər, gəlin münasibətləri qırıb ataq". Onda gərək Amerika ilə də, İngiltərə ilə də münasibətləri qırıq".

Rusiya XİN rəhbərinin sözlərinə görə, son illərdə Rusiya və Gürcüstan bir neçə istiqamət üzrə hava əlaqəsini bərpa edib, turist axını kifayət qədər artıb, ticarət inkişaf edir: "Təsəvvür

edin, biz bütün bu əlaqələri sizin dostlarınızın xərinə qırıb, amma baza onsuz da quruldu, bəzi layihələr onsuz da hazırlanıb və biolaboratoriya işə salındı. İndi nə olsun? Siz Gürcüstanın boğulmasını istəyirsiniz? Nəyə görə? Gürcüstan əhalisinin 40 faizi Rusiya ilə əlaqənin saxlanması istəyir. Siz əlaqələri kəsin və görəcəksiniz ki, bu 40 faiz 2 faizə endi".

Bununla yanaşı, Lavrov bildirib ki, Rusiya özünə müttəfiq hesab etdiyi Abxaziya və Cənubi Osetiyanı dəstəkləməkdə davam edir. Bir qədər əvvəl Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zura-

bişvili isə bəyan etmişdi ki, əgər Moskva normal münasibətlərin bərpasını istəyirsə, o zaman həm sözdə, həm də əməldə beynəlxalq hüquq qaydalarını tanımalıdır. Onun sözlərinə görə, bu, vacib şərtir. Rusiyanın Abxaziya və Cənubi Osetiyaya qarşı münasibəti qəbul edilməzdir. Gürcüstan isə bu respublikaları "işğal etməyə" çalışmır.

Zurabişvili onu da deyib ki, ölkəsi Avropa İttifaqına daxil olmaq üçün səylərini artırmalı, NATO ilə əməkdaşlığı gücləndirməlidir.

Paşa ƏMİRCANOV,
"Xalq qəzeti"

Azərbaycan şahmatçıları Birleşmiş Ərəb Əmirliklərində



Birleşmiş Ərəb Əmirliklərində Azərbaycan şahmatçıları arasında iştirak etdikləri "Şərc kuboku" turniri başa çatmaq üzrədir. Doqquz turdan ibarət yarışın yeddi turundan sonra Xəyalə Abdulla 5,5 xal toplamışdır. Həmyerlimiz ikinci yerdə olan Polşa şahmatçısından yarım xal geri qalır.

Xəyalə yeddinci turda hindistanlı rəqibinə qalib gəlmişdir. Azərbaycanın digər təmsilçisi Nərimin Söyünlünün 4,5 xalı var.

Turnir cədvəlinə isə 6,5 xalla Rumıniya şahmatçısı İrina Bulmaqa başçılıq edir.

Dünən axşam turnirdə səkkizinci turun görüşləri keçirilmişdir.

O. BAYRAMOV,
"Xalq qəzeti"

✓ **DƏDRX tərəfindən Kamalov Fuad Əhməd oğlunun adına verilmiş çıxarış iddiyi üçün etibarsız sayılır. Xızı rayonu, Qarabulqəndi, 1 ha torpaq sahəsi.**

✓ **Bakı Slavyan Universiteti tərəfindən Şahbazova Güzel Fikrət qızının adına verilmiş tələbə bileti iddiyi üçün etibarsız sayılır.**

"Azərkosmos" ASC poçt daşıma xidmətlərinin satılınması məqsədilə kotirovka sorğusu keçirir və bu sahə üzrə ixtisaslaşmış şirkətləri qeyd olunan sorğuda iştirakə dəvət edir. Qiyamət kotirovkaları qapalı zərfdə imzalanıb möhürlənərək Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 72, M5 nömrəli ünvanda yerləşən "Azərkosmos" ASC-yə 2019-cu il yanvarın 4-ü Bakı vaxtı ilə saat 18.00-dək təqdim olunmalıdır. Bu müddətdən gec təqdim olunan zərflər qəbul edilməyəcəkdir. Təklif zərfləri 2019-cu il yanvarın 7-si Bakı vaxtı ilə saat 11.00-da qeyd olunan ünvanda açılacaqdır. Zərflərin açılışı ilə bağlı iclasda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər nümayəndələrinin adına etibarnamə təqdim etməlidirlər. Kotirovka təklifi zərflərin açılışı gündündən başlayaraq ən azı 3 bəzi günün ərzində qüvvədə olmalıdır.

Allah rəhmət eləsin

Qax Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov və idarənin kollektivi İldırım Əhmədova anası

FƏRİDƏ XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

**HƏSƏN
HƏSƏNOV**

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS

0282

TİRAJ

7283

SİFARİŞ

3831

QİYMƏTİ

40 qəpik

Çapa imzalanmışdır 3:00